

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



# SəS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 015 (5735) 24 yanvar 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## "Biz digər ölkələrdə həyata keçirilən infrastruktur layihələri üçün borc pul veririk"

Prezident İlham Əliyev Davosda "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" adlı sessiyada iştirak edib



9

"Azərbaycan sərmaya yatırımı üçün açıq bir ölkədir"



12

"Tarix boyu Əli Kərimli kimi dələdüz siyasetçi yetişməyib"



16

"Neftçi" klubu yunan futbolcu ilə müqavilə bağlayıb



"Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi İslahatlar beynəlxalq iqtisadi qurumların diqqət mərkəzindədir"



4

"İlham Əliyev. İnkışaf - məqsədimidir" çoxcildliyinin 76-ci kitabı çapdan çıxb



3

Ukrayna və Belarus matbuati  
Prezident İlham Əliyevin Dünya  
İqtisadi Forumunda iştirakına  
geniş yer ayırib



5

"Davosdakı görüş Düşənbə və  
Sankt-Peterburg görüşlərinin  
davamı kimi qiymətləndirilə  
bilər"



5

Səməd Seyidov: "Ölkələrlə  
qarşidurma deyil, dialoq  
yaratmaq lazımdır"



5

Tramp Paşinyanı əla saldı



13

24 yanvar 2019-cu il

# “Biz digər ölkələrdə həyata keçirilən infrastruktur layihələri üçün borc pul veririk”

*Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib*



**Y**anvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. AZERTAC-in xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər.

Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Schwab ilə ayaqüstü səhbət etdi.

Sessiyanın aparıcısı: Gəlin Sizdən başlayaqla, cənab Prezident. “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan kimi qonşu ölkə üçün nə deməkdir? Mən bilirəm ki, Siz ölkə-

nizin iqtisadi fəaliyyətini tekce neft-qaz sahəsinə yox, eyni zamanda, infrastrukturun qurulmasına yönəltmisiniz.

Prezident İlham ƏLİYEV: Bəli, siz tama-mıl düz deyirsiniz. Müasir infrastrukturun yaradılması bizim hökumətin en əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyetimizdə faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə əvviləməsinə imkan verəcək infrastruktura sərməye yatırımaq doğru iş görmüşük. Biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktur sərməye yatırırıq. Biz, həmçinin neqliyyat infrastrukturuna da sərməye yatırmışıq. Bu da bizə yüksək Şərqi-Tbilisi-Qars dəmir yolu inşası yolu-

bə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlini imkan verəcək.

Azərbaycan Şərqi-Qərb neqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz əlbəttə ki, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərqi-Qərb və Şimal-Cənub neqliyyat dəhlizlərinin üzvü olan yegane ölkədir. Bunun üçün dəmir yolu sistemlerimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon ton aqar yük daşımaq gücündə olan en böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasındakı çatışmayan bağantwortının yaradılması ilə bizi Türkiye və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu inşası yolu-

lərimizdən istifadə etmək isteyənləre yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasetini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınır.

Aparıcı: Mən etiraf etməliyəm ki, cənab Prezidentdən müsahibə almışam və o, bütün rəqəmləri xatırlayıram. Biz hazırda bu rəqəmlərin yalnız kiçik hissəsini təhlil edirik.

Cənab Prezident, gəlin borcdan danışaq. Çünkü Siz bu məsələ ilə dəfələrlə üzləşmişiniz. Əger düz xatırlayırsanız, on il ərzində Siz borc barədə bir çox yerlərdən olan bir sıra insanların suallarını cavablandırıralı olmusunuz. Bu barədə nə deyə bilərsiniz?

Prezident İlham ƏLİYEV: İnfrastruktura gəlinçə, biz onu əsasən dövlət büdcəsindən maliyyətliyəm. Hesab edirəm ki, infrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gelirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq və indi biz bununla fərəhliyə bilərik. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən yolların keyfiyyətinə gəlinçə, Azərbaycan dünyada 34-cü yerde qərarlaşır. Bunu biz neft və qaz satışlarından əldə etdiyimiz vəsaitlə etdik. Sonra əlbəttə ki, bu, biznes mühitinin yaradılmasına getirib çıxardı. Çünkü sizin müasir infrastrukturunuz, qazlaşdırmanız, elektrik enerjiniz, yaxşı yollarınız və magistrallarınız olduqda onda bizneslər üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görmüşük. Dünya Bankının ən son “Doing Business” hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pille yaxşılaşdırımızıq. Biz Dünya Bankının bu programında on ən çox isləhatçı ölkələr arasındayıq.

Aparıcı: İcazənizlə, mən bilirəm ki, Siz gözəl nəticələri qeyd edə bilərsiniz. Lakin bu nəticələrə aparan proses heç də hemişə asan olmur. Buna görə mən Sizdən bu borc məsələsini soruşuram. Çünkü Siz bir çoxları kimi, infrastrukturun qurulması nəticəsində borcun yüksəlməsinə görə tənqid olunmuşsunuz. Buna görə də Sizin fikrinizcə, borca getirib çıxaran investisiyaları necə görürsünüz və bu məsələ öz həllini necə tapa bilər?

Prezident İlham ƏLİYEV: Bizim uzun illərdir ki, strategiyamız qazandığımızdan da-ha az xərcləmekdən ibarət olub. Yaxşı olardı ki, bu fərq daha da böyük olsun. Buna görə biz üzərimizə borc yığmamışq. Daxili borca gəlinçə, o, çox aşağıdır. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 19 faizine bərabərdir. Bizim bunu 10 faizə endirmək üçün strategiyamız var. Buna görə də bayraq da qeyd etdiyim kimi, Azərbaycanda həyata keçirdiyimiz bütün infrastruktur layihələri, yəni, qeyd etdiyim kimi, ölkələri bir-birinə birləşdirən layihələr borcsuz həyata keçirilmişdir. Biz iyirmi il bundan əvvəl - o qədər inkişaf etmədiyimiz və kasib olduğunu zaman borc götürmüştük və borc götürmək məcburiyyətində idik. Bize borc verən həmin maliyyə institutlarına minnətdarıq. İndi biz borc veririk. İndi Azərbaycanın təkcə başqa ölkələrə investisiya yatırmaq yox, həm də infrastruktur, real iqtisadiyyata sərməye yatırmaq strategiyası var. Eyni zamanda, biz digər ölkələrdə həyata keçirilən infrastruktur layihələri üçün borc pul veririk. Bizim borcumuzun infrastruktura heç bir aidiyəti yoxdur.

**Ardı Sah. 3**

# “Biz digər ölkələrdə həyata keçirilən infrastruktur layihələri üçün borc pul veririk”

*Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib*

## Əvvəli-Səh-2

Lakin biz infrastruktura investisiya yaranda dərhal vəsaitimizin geri qaytarılmasını gözləmirdik. Biz başa düşürük ki, geri qayıdaq gelir birbaşa olmayacaq. Siz yol tikdiyinizi görə pul qazanmayaqsınız. Lakin siz mallarını bazara gətirmek üçün bu yoldan istifadə edənlər tərəfindən ödənilən vergilərdən qazanacaqsınız. Ya da bizim ərazidən tranzit kimi Şərqi Qərbi və əks istiqamətdə istifadə edənlər tərəfindən ödənilən vəsaitdən qazanacaq. Bu da sərmayədən geri qayıdan bir gələrdir. Lakin hesab edirəm ki, daxildə infrastruktura və regional əməkdaşlığı səfər etdiyimiz vəsait ola bilsin on ildən sonra geri qayıtsın. Aparıcı: Lakin heç də hər bir ölkə Azərbaycan kimi xoşbəxt ölkə deyil. Sizin çox zəngin neft və qaz ehtiyatlarınız var. Mən bunu bir gün içinde təccüb doğuran bir fakt kimi kəş etdim. Infrastruktur quran və bu platformada iştirak edən digər ölkələr üçün bu, bir narahatlıdır? Bunu tarazlaşdırmağın yolu nədən ibarətdir?

Prezident İlham ƏLİYEV: Hesab edirəm ki, bu, əlbəttə, narahatlıdır. Bizim sərmayə yatırmaq üçün pulumuz olmasayı, xarici investorlardan pul almaq məcburiyyətdən olardıq. Mən size bir il yarım bundan əvvəl təmamladığımız dəmir yolu layihəsi təmsalında bir misal çəkə bilərəm. Söhbət Şərqi Qərbi birləşdirən Azərbaycan və Türkiye arasında dəmir yolu bağlantısından gedir. Biz bir neçə illərdə xarici mənbələrdən maliyyələşməni axatarırdıq.

Aparıcı: Bu, nə zaman idi?

Prezident İlham ƏLİYEV: Bu, 2000-ci illərin əvvəlləri, 2004-2005-ci illər idi. Lakin bizim müraciətlərimizə redd cavabı verilmişdi. Cün-



ki sizin qeyd etdiyiniz kimi, investisiyalar heç ortamüddəti perspektivdə belə geri qayıtmayaqsındı. Əlbəttə ki, maliyyə ehtiyatları olmayan ölkələr üçün çox çətin olur. Maliyyə ehtiyatları olmayanların daha çox təxirəsalınmaz problemləri var. Məsələn, işsizlik, gelir əldə etmək üçün iqtisadiyyatın real sektoruna investisiya yatırmaq və bu ölkələr üçün infrastruktur layihələri prioritət deyil. Buna görə düşünürəm ki, maliyyə institutları bu məsələyə daha çox diqqət ayırmalıdır. Xüsusilə aparıcı beynəlxalq maliyyə institutlarını nəzərdə tuturam. Onlar on il ərzində iş yeriinin açılmasına imkanlar yaradacaq ölkələre infrastruktur sahəsində investisiya yatırmağa kömək etməlidirlər.

Sonra dövlətimizin başçısı auditoriyanın suallarını cavablandırıb.

Kornel Universitetindən Lurdis Kardsaneli: “Bir kəmər, bir yol” təşəbbüsünün üzvü olan

ölkələrin investisiyaları son beş ildə əlli faiz artmışdır. Çin şirkətlərinin ABŞ və Avropada üzləşdiyi məhdudiyyətləri nəzərə alsaq, gələcəkdə bu kimi artım müşahidə olunacaqmı?

Çinin və dönyanın ən böyük enerji şirkətinin nümayəndəsi: Sualım Zati-alları Prezident Əliyevdir. Mən bilərəm ki, Siz nəqliyyat sahəsində infrastruktur diqqət yetirirsiz. Lakin elektrik enerjisinin təchizatı da daxil olmaqla enerji infrastrukturunu barədə ne deyə bilərsiniz? Bizim şirkətlər üçün bu sahədə potensial imkanlar varmı? Çox sağ olun.

İsveçrə parlamentinin nümayəndəsi Fred Bigli: “Bir kəmər, bir yol” təşəbbüsü hənsi dərəcədə infrastruktur layihəsidir və hənsi dərəcədə xarici siyasi münasibətlərin birləşməsi layihəsidir?

Tailandda fealiyyət göstərən “Omata Group” şirkətinin əməkdaşı Lina: Mənim sualım

beledir ki, biz Çin və ABŞ gərginliyi haqqında çox danışdıq. Bu gərginlik “Bir kəmər, bir yol” təşəbbüsünü ləngidəcək, yoxsa süretləndirəcək? Sağ olun.


Prezident İlham ƏLİYEV: Biz elektrik enerji generasiyasına çoxlu sərmaye yatırışıq. İndi biz deficit tamamilə azaltmışıq, elektrik enerjisinin xalis ixracatçısına çevrilmişik və 10 milyonlarda dollar qazanmışıq. Biz sərmayələrə açığıq. Biz, hemçinin şirkətləri podratçı olmağa dəvət edirik. Bu il biz yeni elektrik stansiyasını istismara verəcəyik və onun gücü 400 meqavat olacaq. Əlbəttə ki, biz indi səmərəlli, itkilərin azaldılması üzərində işləyirik. Praktik nöqtəyi-nəzərdən siz investor, podratçı qismində - istenilən qismində ölkəmizə gələnən mən çox şad olardım.

İsveçrə parlamentinin nümayəndəsinin verdiyi suala toxunmaq istəyirəm. Mən təmamilə əminəm ki, ölkələri birləşdirən istenilən nəqliyyat layihəsinin geosiyasi əsası var. Bu layihələr geosiyası vəziyyətə, sabitliyə, proqnozlaşdırılmaya müsbət təsir göstərir. Çünkü bu layihələr qarşılıqlı asılılıq yaradır. Biz qonşularımız olmadan tranzit ölkə ola bilərik. Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilərlər. Buna görə bu, ölkələr zəncirdir və bayraq dediyim kimi, biz Şərqi Qərbi və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq. Sessiyanın digər iştirakçıları - Ümumçün Sənaye və Ticarət Federasiyasının sədr müvənni Vang Yonqinq, “China Poly Group” Korporasiyasının sədri Su Niansha və Sinqapurun maliyyə naziri Henq Svi Keat mövzu ilə bağlı müzakirələrdə iştirak etdilər.

## “İlham Əliyev. İnkışaf - məqsədimizdir” çoxcildiliyinin 76-cı kitabı çapdan çıxb

“İlham Əliyev. İnkışaf - məqsədimizdir” çoxcildiliyinin 76-cı kitabı çapdan çıxb. AZERTAC xəber verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildiliyin növbəti kitabındaki materiallar 2016-ci ilin sentyabrından oktyabr ayınınadək olan dövrü əhatə edir. Həmin dövrde Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm beynəlxalq tədbirlərdən biri İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi olub. Prezident İlham Əliyev bununla əlaqədar Türkiyəyə işgüzar səfəri zamanı keçirdiyi görüşlər barədə informasiyalar, Azərbaycan və Türkiye prezidentlərinin “Space” televiziyanın müxbirinin sualına cavablarının və dövlətimizin başçısının konqresdə çıxışının mətnləri kitabda yer alıb. Dövlətimizin başçısı çıxışında deyib: “Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fealiyyət göstərməlidir, heç bir əsəssiz rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olub ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Bizim enerji siyasetimiz imkan verdi ki, biz özümüz de xarici ölkələrə sərmaya qoyma”.

Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Roma Papası Fransisk ilə görüşünün materialları, Venesuela Bolivar Respublikası və Xorvatiya Respublikası prezidentləri ilə apardığı danışqlara dair informasiyalar, dövlət başçlarının mətbuataya bəyanatlarının, Prezident İl-



ham Əliyevin Azərbaycan-Xorvatiya Biznes Forumunda çıxışının mətnləri daxil edilib. Azərbaycan Prezidenti bütün görüş və danışqlarda diqqəti Ermənistanın işğalçılıq siyasetinə yönəldib, dünya ictimaiyyətin regionun inkişafına əngel olan Dağlıq Qarabağ münaqışosunun beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağı çağırıb.

Coxcildiliyin 76-cı kitabında, həmçinin Prezident İlham Əliyevin Rusiya, Belarus, Pakistan, Türkiyə, Bolqarıstan, Tacikistan, ABŞ, Ruminiya və digər dövlətlərin, AŞPA, Afrika İttifaqı, ATƏT və Avropa İttifaqının ölkəmizə sefər etmiş yüksəkvəzifəli şəxslərini, Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksəksəviyyəli iştirakçılarını qəbul etməsi nə dair materiallar yer alıb.

Oxucu bu cilddə dövlətimizin başçısının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümüne həsr olunmuş rəsmi qəbulda nitqinin, Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə çıxışının, V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində söylədiyi nitqin, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi geniş müsahibəsinin mətnləri ilə də tanış ola bilər.

Bu kitabda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yenklərinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqinin mətni, Mingəçevir və Sumqayıt şəhərlərinə, Qazax və Ağstafa rayonlarına səfərləri zamanı iqtisadi və sosial infrastruktur obyektlərinin açılışlarında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri haqqında materiallar da verilib. Nəşrə ölkə rehbərinin “ADEX-2016” II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin, VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciətlərinin mətnləri, habelə müxtəlif məktubları daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstərilərini verilib. “Azərneş” tərefindən buraxılan 76-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZERTAC) materiallarından istifadə olunub.

24 yanvar 2019-cu il

# "Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar beynəlxalq iqtisadi qurumların diqqət mərkəzindədir"

*Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirib*



**Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Procter and Gamble Europe" şirkətinin prezidenti Loik Tassel ilə görüşüb.**

AZERTAC-in xüsusi müxbiri xəbər verir ki, Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini vurğulayaraq qeyd etdi ki, ölkədə yaradılan biznes mühiti və investitorlar üçün şərait başqa şirkətlər kimi, "Procter and Gamble" şirkətini də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəsləndirir.

"Procter and Gamble" şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan Loik Tas-

hem dövlət qurumlarının, həm de özəl şirkətlərin fəaliyyətində, səhiyyə, icbari tibbi siyorta və digər sahələrdə daha yüksək idarəciliyi təmin edəcək rəqəmsal həll variantlarına malik olduğunu dedi. Prezident İlham Əliyev "The Boston Consulting Group" şirkətinin Azərbaycandakı fəaliyyətindən memnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın müxtəlif dövlət və özəl şirkətlər ilə əməkdaşlığın, biznes mühitine dəstəyini bundan sonra da davam etdiriləcəyini bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "Lazard Freres" şirkətinin baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.

Metyu Piqas şirkətin 2000-ci ildən Azərbaycanda müxtəlif layihələrin maliyyələşməsi və investisiya məsələlərinin həlli üzrə məsləhət xidmətləri göstərdiklərini vurğuladı. O, 2017-ci ildə şirkətin Azərbaycan Bey-

ası, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətlərində qəbul edilən qərarların və görülən tədbirlərin dəsteklənməsi baxımından çox əhəmiyyətdir. Metyu Piqas maliyyə məsləhətçisi kimi öz xidmətlərini təklif edərək, Azərbaycanda bu sahədə fəal əməkdaşlıq üçün böyük potensialın olduğunu dedi.

Prezident İlham Əliyev "Lazard Freres" şirkətinin fəaliyyətindən razılığını bildirdi. Dövlətimizin başçısı şirkət ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurguladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda "VTB-Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub. Bu görüşdə "VTB-Bank" ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olundu.

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülen tədbirlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Suez Group" şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşü olub. Görüşdə Erik Gebali "Suez Group"un Azərbaycanda su infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyətindən və ölkəmizlə əməkdaşlığın uğurlu olmasına danışdı. O, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirməsində məraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev "Suez Group" ilə əməkdaşlıq çərçivəsində görülen işlərin əhəmiyyətini vurğuladı, şirkətlə əməkdaşlığın ölkəmizdə su infrastrukturunun daha da



sel bildirdi ki, şirkət təkcə istehlak mallarının satışı ile meşğul deyil, eyni zamanda, ölkədə reklam bazarının inkişafına əhəmiyyətli töhfə verir. Azərbaycanın televiziya məkanında en böyük reklam sıfırıçısı olan şirkət müxtəlif sosial layihələrə, idman yarışlarına sponsorluq və digər dəstək tədbirləri həyata keçirməkələ sosial məsuliyyət missiyasını da yerinə yetirir.

Loik Tassel bildirdi ki, "Procter and Gamble" şirkəti yaranmış biznes mühitinən istifadə edərək regionda fəaliyyətini genişləndirmək istəyir. Bu məqsədə Bakıda fəaliyyətini böyütməklə Orta Asiya və digər region ölkələrinə öz məhsullarının satışını artırmaq marağındadır. Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə səbəb olub.

Prezident İlham Əliyev Azərbaycanda

yaradılan biznes mühiti, gömrük, vergi və digər sahələrdə həyata keçirilən islahatlar danışdı. Dövlətimizin başçısı şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirməsi barədə qərarların düzgün olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan dövlətinin investorlara, sahibkarlara bundan sonra da dəstək verəcəyini bildirdi.

Prezident İlham Əliyevin Davosda "The Boston Consulting Group" şirkətinin prezidenti ve baş direktoru Riç Lesser ilə görüşü olub. Görüşdə Riç Lesser "The Boston Consulting Group"un rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində müxtəlif həll variantları işleyib hazırlayan global şirkətlərdən biri olduğunu vurğulayaraq, Azərbaycan ilə əməkdaşlıqdan memnunluğunu ifadə etdi. O, Azərbaycanda həyata keçirilən islahatları, yaradılan biznes mühitinin və sürətli inkişafı dəstəklədiklərini bildirdi. Riç Lesser

beynəlxalq Bankının borclarının şaxələndirilməsində iştirak etdiyini və bankın maliyyə məsləhətçisi olduğunu bildirdi. Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının uğurla başa çatdığını və bunun beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunduğunu xüsusi vurğulayan Metyu Piqas respublikamızda yaradılan biznes mühitinin, sahibkarlara göstərilən dəstəyin və ölkəmizin iqtisadi uğurlarının "Doing Business 2019" hesabatında eks olunmasının Azərbaycanda investisiya məsələlərinə dair konfransların və digər tədbirlərin keçirilməsi üçün elverişli şərait yaratdığını bildirdi. Qeyd olundu ki, global şirkətlər və investorlar Azərbaycanda belə böyük tədbirlərin keçirilməsində çox maraqlıdır. Bu, həm de Azərbaycan Prezidenti tərəfindən xarici investorlara göstərilən dəstəyin, sərmayelerin cəlb olun-

təkmilləşdirilməsinə böyük töhfə verdiyini qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "Equinor" (keçmiş "Statoil") şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb. Görüşdə "Azəri-Çıraq-Günəşli" yataqlar bloku ilə bağlı SOCAR-la "Equinor" şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Dövlətimizin başçısı "Equinor"un Azərbaycanda fəaliyyətini davam etdirməsindən memnunluğunu bildirdi. Söhbət zamanı "Qarabağ", "Əşrefi", "Dan ulduzu" perspektiv layihələri və "Dedə Qorqud" qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparıldı. Dünən Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və İsvəçə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olub.



## “Bu gün mətbuat, söz azadlığı adı altında saxta informasiyalar yayan KİV-lər və jurnalistlərin sayı artır”

*Təəssüf ki sadəcə KİV-lər, jurnalistlər, sosial şəbəkələr deyil, bəzi siyasetçilər də bir sırə ölkələrlə bağlı dezinformasiyaların, yanlış məlumatların yayılmasında fəal rol oynayırlar. Azərbaycana qarşı bu cür addımların burada dəfələrlə şahidi olmuşuq. Biz hansı ölkəyə yönəlməsinə baxmayaraq, dezinformasiyalara qarşı sərt mübarizə aparmalıyıq. Burada ikili standartlara yol vermək olmaz.*

AZERTAC xəber verir ki, bəzəkleri AŞPA-nın qış sessiyasında “Kütəvə informasiya vasitələri dezinformasiya və təhlükət kontekstində” və “Media azadlığı demokratik seçkilərin şərti kimi” mövzuları ilə bağlı müzakirələrde Azərbaycan nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qəniro Paşayeva söyləib.

Deputat bildirib ki, bu gün mətbuat, söz azadlığı adı altında saxta informasiyalar yayan KİV-lər və jurnalistlərin sayı artır. Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror da adlandırmak olar. Saxta informasiyalara qarşı birgə mübarizə aparılmalıdır, bu istiqamətdə mübarizə tədbirləri ni dəstəkləyirik. Azərbaycan bu məsələlərə ciddi önem verir, dezinformasiyalara qarşı mübarizə aparır ve bunu bağlı

beynəlxalq təşəbbüslerə daim dəstəkləyir. Çünki Azərbaycan dezinformasiyalardan ən çox eziyyət çəkən ölkələrdən biridir. Avropanın bir sırə KİV-lərində dəqiq olmayan, yanlış məlumatlar əsasında Azərbaycan saxta informasiya təcavüzünə məruz qalır. Bu dezinformasiya-

ların əksəriyyəti məqsədi olaraq yayılır. Bir sıra siyasi güclərin, diaspor və lobbilerin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünəydəki imicinə zərbə vurmaq, tezyiq göstərməkdir. Bəzə saxta informasiyalar ölkəmizde olmayan, onu yaxşı tanımışlardan yanlış fikirlərin formallaşmasına səbəb olur. Bu, bizi ciddi narahat edir. Saxta informasiyalarla fəal mübarizə aparmaq isteyirik, onda əvvəlcə təmsil olunduğuımız bu təşkilatdan başlamalıyıq.

Q.Paşayeva deyib ki, terror təşkilatlarının, terroru dəstəkləyən qrupların, radikallığı, nifreti, islamofobiyanı və antisemitizmi gücləndirən qrupların sosial şəbəkələrdə bəzi məsələlərdə olduğu kimi, ikili standartlara yol verilərsə, mübarizə səmərəli olmayıcaq. Yanlış məlumatlandırma siyasetinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqışları alovlaşdırmaq, çəşqinqılıq, vahimə, nifret yaratmaq kimi təhlükələrindən ciddi narahat olmalıdır. Bu mübarizədə hər birimiz



VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Yanlış məlumatlandırma siyaseti - müasir dünyada sabitliyə təhdid” mövzusunda önemli tədbir keçirildi. Bütün üzv ölkələrdə jurnalistlər, siyasetçilər və gənclərin iştirakı ilə bu mövzuda çoxlu sayda tədbirlərin, müzakirələrin keçirilməsi, cəmiyyətlərin bu mövzularda geniş maarifləndirilməsi kimi tədbirlərin artmasına ciddi ehtiyac var. “Müasir dünyada yanlış xəbərlərin dövlətlər və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrilmesi hamımızı ciddi narahat etməlidir. Yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vurur və fəaliyyətlərinə təhlükə yaradır. Xüsusilə də belə xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə olunur. İnsanlar “dezinformasiya hückumu”na məruz qalırlar. Təhlükeli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyaset hazırlanıb həyata keçirilməlidir. Bu mübarizədə hər birimiz

**Şəhla Ağalarova  
AZERTAC-in xüsusi müxbiri,  
Strasburq**

## Səməd Seyidov: “Ölkələrlə qarşıdurma deyil, dialoq yaratma lazımdır”

Cox qəribədir, imzalamadığımız bir sənəddən imtina etməyimiz istənilir. AZERTAC xəber verir ki, bu fikri AŞPA-nın “Şəriət qanununun İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu: Konvensiyaya qoşulan ölkələr Qahirə Bəyannaməsinin iştirakçıları ola bilərmi?” adlı məruzənin müzakirələri zamanı qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov söyləyib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropa Şurası 10 il əvvəl Azərbaycanla fəx edirdi. Bakıda Avropa Şurasına üzv olan 47 ölkənin, eləcə de 10 İslam ölkəsinin mədəniyyət nazirle-



rinin konfransında Bakı Bəyannamesi imzalandı. Qarşılıqlı anlaşma, mədəniyyətlərarası əlaqələr, birgə gələcək, insan hüquqları haqqında olan bu Bəyannamenin imzalanması yüksək qiymətləndirildi. Ancaq 10 il sonra Azərbaycan, Albaniya və Türkiyədən heç vaxt imzalamadığımız Qahirə Bəyannamesindən imtina etmek tələb olunur. Azərbaycan 1991-ci ilde İslam Əməkdaşlıq Təşkilatının üzvü olub. Qahirə Bəyannamesi isə 1990-ci ilde imzalanıb. Ölkəmiz heç vaxt Qahirə Bəyann-

namesini imzalamayıb. Biz dünyəvi ölkəyik. Bakının mərkəzində kilsə, sinagoglar var, onların sayı çoxalır. Ölkəmizdə əhalinin əksəriyyəti müsəlmandır. Biz müsəlmanı ərismizlə fəxr edirik. Ərismizi qoruyub saxlayırıq, amma dünyəvi ölkəyik. Biz Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışq. İnsan hüquqları, demokratiya, qanunun alılıyi kimi ümumi dəyərləri daha yaxşı anlamaq məqsədilə dəfələrlə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının birgə komissiyasını təşkil etməyi tövsiyə etmişik.

S.Seyidov vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqəsi olan ölkələrə qarşı müəyyən cəza idəyalarından danışmaq əməkdaşlıq yolu deyil. Dialoq yaratmaq bu təşkilatda eyni dəyərləri bölüşən ölkələrlə qarşıdurma yaratmaqdan daha yaxşı olar. Nümayəndə heyətinin rəhbəri əməkdaşlığın tərəfdarı olduğunu vurğulayıb.

## Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırib

Ukrayna və Belarus mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirakını geniş iştirakçılarından. AZERTAC xəber verir ki, Ukraynanın UKRINFORM dövlət agentliyi “Davosda “Bir kəmər, bir yol” təşəbbüsü müzakirə edilib” sərənləvhə yazında Prezident İlham Əliyevin çıxışına geniş yer verib. Yazida vurgulanır ki, Azərbaycan Prezidenti layihəyə tam dəstək verdiyi bəyan edib. “Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün feal üzvüdür. Biz əlbəttə ki, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstekləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır”, - deyə dövlətimizin başçısının çıxışından sitat getirilib.

Belarusun BELTA dövlət agentliyi da Prezident İlham Əliyevin Davosda “Bir kəmər, bir yol” təşəbbüsünə dair keçirilən konfransda iştirakına geniş yer ayırib. “Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün feal üzvüdür” sərənləvhə məqalədə Prezident İlham Əliyevin konfransdakı çıxışından fikirlər eksini tapıb: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirleşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan en böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağantwortının yaradılması ilə bizi Türkiye və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu inşası yollarımızdan istifadə etmek istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasetini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yüksəlib”.

## “Davosdakı görüş Düşənbə və Sankt-Peterburq görüşlərinin davamı kimi qiymətləndirilə bilər”



Prezident Administrasiyasının xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikolai Patrushev'in Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşü barədə nə deyərdiniz?

-Bu görüş Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib. Görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər.

Bildiyiniz kimi, danişqlar prosesi Ermənistan və Azərbaycan xarici nazirleri seviyyəsində aparılır. Belə ki, bu il yanvarın 16-da Parisdə, 2018-ci il dekabrın 3-də isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlerinin görüşü keçirilib. Qarşidan gələn dövrədə xarici işlər nazirleri seviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub. Tam formatda dövlət başçıları seviyyəsində görüş, bir qayda olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri tərefindən təşkil olunur.

# Azərbaycanın iqtisadi gücü və beynəlxalq arenada nüfuzu artır

*İlham Əliyev: "Biz böyük enerji şirkətlərini Azərbaycana sərmaya yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq"*



**B**u gün dünyanın ən müasir və inkişaf etmiş ölkələri sırasında siyasi və iqtisadi çəkisiñə görə yer alan Azərbaycan dünyanın ən nəhəng ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Müasir modern dövlət olaraq tanınan ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyaset nəticəsində, getdikcə daha da yenilənir, iqtisadi islahatları reallaşdırır və innovativ inkişafa yol açan dövlətə çevrilir. Şübhəsiz ki, Azərbaycanın uğurları dünyanın bir sıra nüfuzlu iqtisadi mərkəzləri tərəfindən də rəğbətlə qarşılanır və Azərbaycanın iqtisadi inkişafı yüksək qiymətləndirilir.

Dünyada neft və qaz ölkəsi kimi tanınan Azərbaycanda müstəqillik dövründə bu istiqamətdə çox önemli addımlar atılıb. Bu, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və böyük əzaqqörənlilik işleyib-hazırladığı neft stratejiyası ilə başlanmış bir yoldur. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində neft və qazın iqtisadiyyatımızın aparıcı qüvvəsi olduğunu bildirib: "Biz böyük enerji şirkətlərini Azərbaycana sərmaya yatırmaq üçün cəlb etdiyimizə görə, çox böyük tərəqqiyə nail olmuşuq. Lakin indi, əlbəttə ki, bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir və neft-qazdan asılılığımızı azaltmaqdır. Bu, asan olmayacaq, çünki biz indi neft və qaz ehtiyatlarımızın işlənilmesinin aktiv inkişaf fazasındayıq. Lakin eyni zamanda, son illərdə biz, əsasən, infrastruktur sərmaye yatırımışıq".

Möhtərem Prezidentin rehbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək seviyyədə təmin edib və bu, davam etməkdədir. Ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi məqsədyönlü siyaset sayesinde son 15 ilde ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf programlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrde intibah prosesinin geniş vüset alması ilə seciyəvidir.

Azərbaycan Prezident İlham Əliyev tə-

findən imzalanan sərəncamlar və fermanlar iqtisadi islahatları daha da dərinləşdirib, iqtisadi sabitlik qorunub və ölkəmiz bir çox əhəmiyyətli layihələri reallaşdırır.

Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir. Bu gün Azərbaycan, yerleşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nəhəng infrastruktur layihələrini icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşdırır və ölkəmiz Avropanın enerji təhlükəsizliyində son derecə vacib faktora çevrilir. Beleliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dündə mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Prezident İlham Əliyev müsahibəsində "Biz Azərbaycana və onun sərhədlerindən kenara sərmaye yatırımışıq. İlk olaraq prioritet, əlbəttə ki, müasir infrastrukturun yaradılması idi. Bu infrastruktur da, öz növbəsində, investorlar, biznes dairələri üçün çoxlu potensial və insanlarımız üçün rahatlıq yaradacaq. Buna görə biz, əsasən, elektrik enerjisinin istehsalına sərmaye yatırıq və elektrik enerjisi idxlə edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrildik və bundan çoxlu qazanc götürmüşük".

Sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyətli layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars Dəmir Yolunun açılışı regionda sabitliyə, eləcə də, iqtisadi inkişafa böyük töhfə oldu. Bakı-Tbilisi-Qars Də-

mir Yolu Mərkəzi Asiya ölkələrinin - Türkmenistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2017-ci ildə biz Bakı-Tbilisi-Qars Dəmir Yolunun açılışını etdik: "Bu dəmir yolu Azərbaycan və Avropa, eləcə də, Avropa və Asiya arasında çatışmayan bir bağlandı idi. Həzirdə bu dəmir yolu fəaliyyət göstərir və biz yüklerin artımını görürük. İnfrastruktur bize çoxlu yükleri cəlb etməye və bir çox ölkələr arasında yeni vacib bağlılıq yaratmağa kömək edir."

Azərbaycanda qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq seviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyev ərzəq təhlükəsizliyi üzrə tam müstəqilliye nail olunmasını milli hədəflərden biri kimi müəyyənləşdirib. Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi ferman və sərəncamlar bu sahənin inkişafına yönəlib.

Qısamüddətli faydalara geldikdə, Cənab İlham Əliyev bildirib ki, bizim nisbetən qısa müddət ərzində, xeyli gəlir getirən çoxlu layihələrimiz var:

"Biz investisiyaların cəlb edilməsi mexanizmini yaradırıq, eyni zamanda, özel sektorumuza çox aşağı faiz dərəcəsi ilə kreditlər ayırıraq ki, onlar da tezliklə gelir gətirəcək sahələrə investisiya yatra biləsinlər. Məsələn, kənd təsərrüfatı, kiçik və orta biznes kimi sahələr. Biz bunu qısa-

müddəti gəlir görmək üçün edirik. Lakin uzunmüddəti investisiyalara gəldikdə, əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dönyaönən ölkəyə münasibətini dəyişmiş olsun".

Belə bir uğurlu inkişaf dövrünü yaşayan Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Ermənistanın təcavüzüne və işğalına məruz qalan Azərbaycanda bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçküne çevrilib. Ölkəmiz münaqışının sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında ərazi bütövülüyümüzən tam bərpası çərçivəsində ədalətli hellinə səy göstərir. Bu müdət ərzində, dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüquq kobudcasına tapdalayıb, dönyaönən mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət vermir. Bildiyimiz kimi, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul edib. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasetindən el çəkməyə çağırıblar. AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası seviyyəsində Ermənistanın işğalçılıq siyasetinə keskin mənfi münasibət bildirilib. "Cənab Prezident, biz beynəlxalq hüquqa arxalanmalıyıq" deyərək, eyni zamanda, daha güclü olmağımızı vurğulayıb: "Biz iqtisadi cəhətdən daha güclü olacaq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyaset yürüdə biləcəyik".

Azərbaycanın əldə etdiyi uğurlar, qazandığı nəqliyyətlər ölkəmizdə həyata keçirilən siyasetin doğru olduğunu bir daha göstərir.

**Nəzakət ƏLƏDDİNQIZI**

# Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır



*YAP Siyasi Şurasının üzvü,  
Milli Məclisin deputatı  
Məlahət İbrahimqızının  
yap.org.az-a müsahibəsi*

**- Məlahət xanım, məlum olduğu kimi son illər ölkəmizdə bütün sahələr üzrə vacib islahatlar həyata keçirilib. Bu islahatların əhəmiyyəti nədən ibarətdir?**

- Son illər ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Məhz ötən dövrə aparılan islahatların neticəsidir ki, Azərbaycanda yüksək rəqabet qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Təsadüfi deyil ki, ölkəmizin sosial-iqtisadi inkişaf sahəsindəki göstəriciləri bütün dünya üzrə ən yaxşılardan hesab edilir. Diger tərəfdən, Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yenileşmə dövlət idarəciliyi sisteminin tekniləşdirilməsini, səməreliliyin yüksəldilməsini, çevik və məqsədyönlü fealiyyət göstərən yeni idarəetme strukturunun formalasdırılmasını zəruretə çevirib. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 14 yanvar 2019-cu il tarixində struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilmiş xüsusi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetməde çəvikiyi və səməreliliyi artırmaq, cəmiyyətdə formalasaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsinə iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini təmamlama kimi prinsiplər qorunur. Ümumiyyətlə, ölkəmizdə reallaşdı-

rlən struktur islahatları dərin hüquqi və institusional islahatların davamı kimi mühüm əhəmiyyətə malikdir.

**- Sizcə, struktur islahatları perspektiv üçün nələr vəd edir?**

- Ümumiyyətlə, Prezident İlham Əliyevin son günlərdə struktur islahatları ilə bağlı imzaladığı müvafiq fermanlar ölkəmizin hazırlığı inkişaf mərhələsində meydana çıxan çağırışlara tam uyğundur.

olan Azərbaycan balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyaset kursu həyata keçirir. Bunu məntiqi neticəsi kimi, respublikamızın beynəlxalq mövqeyi mətəmadi olaraq möhkəmlənir, Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminde etibarlı tərefədaş kimi tanınır. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyaset sayesində ölkəmiz həm ikitərəflı münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalasdır. Azərbaycanın xarici siyaseti dinamik və praqmatik xarakter daşıyır, ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir.

Xüsusilə Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığı, təhlükəsizliyə mühüm töhfələr verir. Buna görə də ölkəmiz hazırda regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, en perspektivli tərefədaş hesab edilir. Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal məqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdü. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq əsaslanan tərefədaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərefədaş kimi böyük dəyərə malik olduğunu ifadə edirlər.

Digər tərəfdən, Cənubi Qafqaz regionunun lider dövləti olan, müasir dünyada etibarlı tərefədaş kimi tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalara dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Eyni zamanda, Azərbaycan öz təklif və təşəbbüsleri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, qlobal xarakterli problemlərin həlline dəyərli töhfələr verir. Büttövlükde, Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyadan diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Azərbaycan beynəlxalq səviyyədə strateji dialoq və qarşılıqlı etimad mühitinin formalasmasına öz töhfəsini verir. Beləliklə də, Azərbaycanın həyata keçirdiyi qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və feal iştirakı ilə formalasaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşı-

lıqli səmərəli əməkdaşlıq mühiti-nin yaranması və inkişafına mü-hüm təsir göstərir.

Azərbaycanın xarici siyasetində qonşu dövlətlərlə münasibətlər də mühüm yer verilir. Bu gün ölkəmiz işgalçı Ermənistən istisna olmaqla bütün qonşu dövlətlərlə yüksək əlaqələrə malikdir. Buna misal olaraq xatıqladım ki, Azərbaycan və Rusiya prezidentləri 2018-ci ilə 6 dəfə görüşüb, ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir. Azərbaycan eyni zamanda qonşu İranla əlaqələrini daha da genişləndirir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığının inkişafına pozitiv təsir göstərir. Türkiyə gəlincə isə, Azərbaycan müstəqillik illərində qardaş ölkə ilə münasibətlərini yeni keyfiyyət mərhəlesinə yüksəltməyə nail olub, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin dəha da intensivleşməsi “bir milat, iki dövlət” şəhərinə yeni məzmun gətirib. Eyni zamanda, ölkəmiz Gürcüstanla da strateji tərefədaşlıq əlaqələri qurub, həyata keçirilən transmilli layihələr qonşu ölkənin inkişafı, təhlükəsizliyinin təmin edilməsində olduqca mühüm faktora çevrilib.

**- Yeni reallıqlar Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqışosunun ədalətli həllinə necə təsir göstərə bilər?**

- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyaset nəticəsində Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıq Dağılıq Qarabağ münaqışosunun ölkəmizin maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradıb.

verib və bu zəməndə formalasaşan yeni reallığın müəllifinə çevrilib. Ötən illər ərzində uğurla reallaşdırılan siyaset Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqışosunun həlli prosesi ilə əlaqədar bölgədə yeni reallığın yaranmasına səbəb olub. Məlumdur ki, Ermənistən-Azərbaycan Dağılıq Qarabağ probleminin həlli Azərbaycan xarici siyasetinin əsas prioriteti olmaqla bərabər, ölkəmizin ərazi bütövlüyünün berpa və sarhəd toxunmazlığının təmin olunmasını milli diplomatiyamız qarşısında məqsəd kimi müəyyənleşdirir. Bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji diplomatiya siyaseti həyata keçirməkə ilə növbədə problemin həlli ilə bağlı yeni şərtlər formalasdırımağa nail olub. Bu şərtlərin formalasdırılması isə mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyaset sayesində mümkün olub. İlk növbədə beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərliklə tərefədaşlığı nail olmasası, ikinci isə regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistən tərefədaş kimi tanınan ölkələri öz tərefəsına çevirmesi siyaseti həyata keçirilib.

Azərbaycanın inkişafı və beynəlxalq əməkdaşlığını daha da inkişaf etdirməsinin fonunda işgalçı Ermənistən öz ənənəvi tərefədaşlarını itirməsi, künccə sixiləsi, səsial və iqtisadi kataklizmlər yaşaması ilə diqqəti cəlb edir. Bir sözə görünən odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyaset nəticəsində Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıq Dağılıq Qarabağ münaqışosunun ölkəmizin maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradıb.

## Daniel Pommier: “20 Yanvar Azərbaycan xalqı üçün şərəf və qəhrəmanlıq tarixidir”

**A**zərbaycanın İtaliyadakı səfirliliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı keçirilmiş anim tedbiyi iştirakçılarında dərin təessüratlar yaratdı. Bu sözləri Roma Sapienza Universitetinin dosenti və tədqiqatçısı Daniel Pommier AZERTAC-a müsahibəsində deyib.

Qara Yanvara aparan tarixi mərhələlər, həmin hadisələrin gedisində və sonrakı proseslərdə Azərbaycanın məruz qaldığı ikili standartlar, azərbaycanlılarla münasibətdə tətbiq olunan etnik və dini ayri-seçkililik baredə danışan Roma Sapienza bildirib ki, Qanlı Yanvar faciəsinin qurbanları Azərbaycanın müstəqilliyi uğrunda şəhid olular. “20 Yanvar Azərbaycan xalqı üçün facieli, eyni zamanda, şərəf və qəhrəmanlıq tarixidir. Onların xatirəsi xalqın yaddaşında əbədi yaşayacaq”, - deyə D.Pommier vurğulayıb. Dəfələrlə Azərbaycanda səfər etdiyini söyləyən dosent ölkəmizin tarixi, mədəniyyəti ilə yaxından təqdim etdiyi.



# Davos Forumu Azərbaycana dividendlər qazandıracaq



**Hər il yanvar ayında keçirilən ənənəvi Ümumdünya İqtisadi Forumu, yəni Davos Forumu, artıq bu il də işinə başlayıb. Forumda il ərzində dünyani gözləyəcək əsas iqtisadi hadisələrin ümumi müzakirəsi və müxtəlif panellərdə fikir mübadilələri planlaşdırılır. Ümumdünya İqtisadi Forumu 1971-ci ildə İsveçrədə biznesmen, professor Klaus Schwab tərəfindən təsis olunan dövlət və hökumət başçılarının, yüksək vəzifəli biznesmenlərin, elm və din xadimlərinin iştirakı ilə keçirilən geniş tərkibli illik iclasdır. Forum əksər hallarda İsveçrənin Davos şəhərində təşkil olunduğu üçün Davos Forumu adlandırılır.**

Hazırda Ümumdünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün ideal ortam hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fealiyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialogların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum coxsayılı mövzular üzrə sessiyaların ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün İsveçrənin yerli kanallarında nümayiş etdirilir. Adətən, 3-4 gün davam edən Ümumdünya İqtisadi Forumu gün ərzində müxtəlif mövzular üzrə coxsayılı sessiyalara bölünür və iclaslarda iştirak nümayəndələrin şəxsi seçimindən daha çox təşkilatçı tərəfindən dəvət əsasında təmin olunur. Hər il müxtəlif devizlərlətində təşkil olunan forumlar ilin ilk ayında- yanvarda keçirilir. Forumlar üçün seçilən mövzular aktuallığı ilə fərqlənir. Mərəzelerde dünyadan 100-dən çox dövləti iki əsas göstərici əsasında-potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.

**Azərbaycan hər zaman dünyanın diqqətində olub və etiraf etmək lazımdır ki, bu gün də diqqət mərkəzindədir**

Müstəqilliyimizin ilk illərində ölkədə xaçsun, anarxiyanın baş alıb getməsi xarici investorların tərəddüdlərinə səbəb olmaya bilməzdi. Tərəddüd səbəbindən, nəticə də özünü çox gözlətmədiyindən, investisiya qoyuluşu məhdudlaşmaq üzrə idi. Lakin Ulu Öndər Heydər Əliyev böyük dönüş yaratdı və ölkədə yaradılan sabitlik və normal biznes mühiti bunun qarşısını aldı. "Açıq qapı" siyaseti həyata keçirən Azərbaycan dövləti qapılarını bura xoş niyyətlə gələn xarici investorların üzüne bir daha açdı və investisiyaların həcmi həmin andan əhəmiyyətli dərəcədə artmağa başladığı indi heç kim üçün sərr deyil.

Son illər ərzində Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fealiyyətin iləbəl artırması isə Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Bu vaxta qədər keçirilən forumlarda "Energetika sənayesində güneş enerjisinin rolü", "Neft-qaz geosiyasəti: yeni sərhədlər" və s. kimi mövzularda müzakirələr digər dövlətlərə yanaşı, Azərbaycanın da malik olduğu imkanların təqdimatına öz töhfəsini verib.

**Ölkə başçımızın forumda şəxşən iştirak etməsi Azərbaycana bir sıra üstünlükler qazandırır**

Bu il də dünya ölkələrinin dövlət

və hökumət başçıları, müxtəlif iri korporasiyaların rəhbərləri Davosda bir araya gəliblər və onların dünyadan qarşılaşdığı çətinlikləri müzakirə edəcəyi, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirəcəkləri gözlənilir. Prezident İlham Əliyevin forumda ən fəal iştirak edən prezidentlərdən olması reallıqdır və ölkə rəhbərimizin forumda şəxşən iştirak etməsi Azərbaycana bir sıra üstünlükler qazandırır, deməkdə hər

## "Davos ölkələrə investisiya cəlb etmək imkanı yaradır"

**D**avos İqtisadi Forumu dünyadan ən böyük iqtisadi forumu sayılır və hazırda dünya iqtisadiyyatının nebzəi Davosda döyüñür. Burada dünyadan yüksək səviyyəli, ranqli şəxsləri təmsil olunurlar. Elə buna görə də, forum Azərbaycan üçün həm post-neft ölkəsi, həm də əhəmiyyətli dərəcədə artmağa başladığı indi heç kim üçün sərr deyil.

O bildirib ki, Forumda dəha çox qlobal iqtisadi inkişaf istiqamətlərinin müəyyənleşməsi və bu istiqamətdə müəyyən qərarların qəbul edilməsi, əmumi maraqların prosesə yönəldiləsi kimi fealiyyət həyata keçirse də, eyni zaman da prosesdə təmsilcilərin böyük əksəriyyəti biznes subyektləridir.

Ekspertin sözlərinə görə, platforma eyni zamanda hər bir ölkənin öz təmsilcilik hüququndan istifadə edərək forumda apardığı iqtisadi-sosial islahatların, eyni zamanda biznes mühitinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən qərarların qlobal ictimaiyyətə çatdırılmasını həyata keçirməklə yanaşı, investorları ölkəsinə cəlb etmek imkanı yaradır. "Bu, Azərbaycan üçün çox əhəmiyyətli məsələlərdən biridir. İqtisadiyyatımızın resurs asılılığından azad olunması zərurətə çevrilir. Hazırkı şərtlər daxilində risklərlə üzleşməmək, ölkənin ixrac, məşgulluq, fiskal gəlirlər baxımından neftdən asılılığı zəiflətmək üçün ölkə qeyri-neft sektorunu inkişaf etdirməlidir. Bunun üçün da investorların cəlbə mütləqdir".

R.Həsənov qeyd edib ki, xarici investisiya ölkəyə tekce vəsait, pul kapital baxımından əhəmiyyətli deyil, xarici investisiya özü ilə paralel olaraq ölkəyə təcrübəni, bazarları getirir: "Həzirdə yaranan vəziyyət pəşəkar qlobal investisiya şirkətlərinin ölkəmizə getirilməsini tələb edir. Azərbaycan azad iqtisadi zona formalaşdırır. Bu istiqamətdə həm infrastrukturun yaradılması, həm də hüquqi bazanın formalasdırılması istiqamətində işlər gedir. Bunu xarici investorlara çatdırmaq lazımdır. Davos bu baxımdan kifayet qədər effektiv platformdır. Azərbaycan da bu platformdan istifadə etməklə özüne dəstək formalaşdırı bilər".

ayırılmaz hissəsi olan Dağılıq Qara-bağın işgalı ilə ölkə iqtisadiyyatına vurulmuş ziyanla bağlı iştirakçıları melumatlandırması da xüsusi önem daşıyır. Davos Forumu Azərbaycanın mövqeyini dünyaya çatdırmaq baxımından bir fürsətdir. Bu mötəbər tribunadan istifadə edərək, dünyaya həm də siyasi mesajlar ötürmək mümkün olur ki, bunun əhəmiyyəti olduqca böyükdür.

Azərbaycan artıq start mövqədən deyil, yeni hədəflərə doğru irəliliyən bir ölkə, özü də dinamik inkişafda olan, sabitliyə bərqərar olan bir ölkə kimi Davosda çıxış edir. Bu məqam isə, onu deməyə əsas verir ki, iqtisadiyyatımızın sabitləşməsi, təbii ehtiyatlarımızdan cəmiyyətin firavanlığı naminə istifadə olunması heç kimdə şübhə doğura bilməz. Dünya Azərbaycanın bu gün regionun lider dövləti, regionun və digər ətraf bölgələrin inkişafı üçün təşəbbüslerin müəllifi olduğunu qəbul edir.

Müşahidələr təsdiq edir ki, forum iştirakçılarının Azərbaycana böyük marağı var. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılan şəffaf sahibkarlıq mühiti bu marağın daha da böyüməsinə zəmin yaradır desək, yanlışlıq. Məsələ burasındadır ki, indi hər bir nüfuzlu şirkət çalışır ki, Azərbaycanda nümayəndəlik açsın. Çalışır ki, Azərbaycanla əlaqələr yaratsın və sahibkarlıq fealiyyəti üçün yaradılan bu münbit şəraitdən faydalansın. Məhz bu baxımdan da, Davos Ümumdünya İqtisadi Forumu çox əhəmiyyətli və bu forum, elə buna görə də, tərəflər üçün ən əlverişli şans hesab olunur. Bütün bu məqamları nəzərə alaraq, cəsərətə demək olar ki, Davos forumu Azərbaycana bir sıra iqtisadi və siyasi dividendlər qazandıracaq.

**Inam HACIYEV**



## “İlham Əliyevin Davosda çoxsaylı və səmərəli görüşlər keçirməsi Azərbaycana olan maraqdan irəli gəlir”

**A**zərbaycan bu gün dönyanın siyasi və iqtisadi elitalarının diqqət mərkəzindədir. SIA-nın xəbərinə görə, buna Trend-ə açıqlamasında “Ses” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O qeyd edib ki, hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir, burada dönyanın ən tanınmış siyasi və iqtisadi elitalarının nümayəndələri ilə görüşlər keçirir və Azərbaycanın əməkdaşlığı hazır olduğunu nümayiş etdirir: “Dövlətimizin başçısı Davosa sefəri çərçivəsində müxtəlif görüşlər keçirib, sessiyalarda iştirak edir. Prezident İlham Əliyevin Davosda çoxsaylı səmərəli görüşlər keçirməsi Azərbaycana olan maraqdan irəli gəlir. Forum çərçivəsində aparılan müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarını və inkişafını isbatlaşdırır. Azərbaycan Davosda keçirilən Dünya İqtisadi Forumunda ən yüksək səviyyədə təmsil olunur. Bir daha vurğulamaq yerine düşər ki, Prezident İlham Əliyevin Davosda çox sayıda görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi Azərbaycana olan maraqdan irəli gəlir. Çünkü Azərbaycan həm siyasi, həm də iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə malikdir”.



Siyasi ekspert bildirib ki, Davos Forumu çərçivəsində keçirilən bütün görüşlər, səsləndirilən fikirlər dönyanın siyasi və iqtisadi elitalarının dövlətimizə marağını ortaya qoyur və bu fakt bir daha son dövrlər ərzində sürətlə inkişaf edən Azərbaycanın dünya ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevriləsini sübuta yetirir: “Budəfəki Davos Forumu bir çox cəhətdən - həm qlobal, həm də regional mühəndis, eyni zamanda, Azərbaycanın maraqları baxımından ciddi müzakirələr və qararlarla tarixə düşür. Forumda Azərbaycanın dünya iqtisadiyyatının ən sürətli inkişaf edən tərkib hissəsi kimi təqdim edilməsi və nümunə göstərilməsi aktualıq kəsb etdi. Bu da onu göstərir ki, hazırda Azərbaycan dünyada ciddi bir dövlət kimi qəbul edilməkdədir”.

## “Prezident Davosda ölkəmizin inkişafını hərtərəfli şəkildə dünyaya təqdim etdi”



**“Azərbaycanın Davos İqtisadi Forumunda dövlət başçısı səviyyəsində təmsil olunmasının özü ölkəmizin uğurlarından xəbər verir və alqışlanmalı haldır”. Bu fikirləri SIA-ya açıqlamasında Milli Məclisin deputati Elman Məmmədov deyib.**

Azərbaycan prezyidentinin forum çərçivəsində bir sıra ölkələrin rəsmiləri, iş adamları ilə görüşünü və kütləvi informasiya vasitələrinə müsahibəsinə xatırladan deputat dövlət başçısı İlham Əliyev Çin televiziyasına verdiyi müsahibədə çox uğurlu məsələlərə toxunduğuunu dile getirib: “Azərbaycan Prezidenti mühüm məsələlərə toxunmaqla ölkəmizin inkişafını hərtərəfli şəkildə dünyaya təqdim etdi. Azərbaycan Prezidenti çıxışı zamanı ölkəmiz tərəfindən həyata keçirilən iri layihələr, neft-qaz kəmərləri, ipək yolu və iqtisadiyyatımızın şaxələnməsindən söz açdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan vaxtıla borc alan ölkə olsa da, son illər iqtisadi inkişafımız ölkəmizi borc verən dövlətə əvvəlib. Artıq Azərbaycan layihələrin reallaşmasında digər ölkələ-

rə yardım edir. Bütün bunlar forumda iştirak edən dövlətlərin marağına səbəb olmaqla yanaşı, gelecek əməkdaşlıqlara yol açır ki bu da ölkəmizin xeyrinədir”.

E.Məmmədov vurğulayıb ki, forumda iştirak edən ölkələrin hər biri qazandığı uğurlardan, iqtisadi sahədə qarşılışlığı çətinliklər və onların aradan qaldırılmasından danışır, gelecek plan və vəzifələr haqqında danışır, geniş fikir mübadiləsi aparılır: “Bununla da ölkələr bir-birilərinin iqtisadi fəaliyyətinə daha yaxından bələd olur və bu da nəticə etibarı ilə gelecek münasibətlər, layihələrin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir”.

Prezident İlham Əliyevin Forum çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşünə toxunan E. Memmedov görüşün müsbət nəticələrinin olacağı dile gətirib: “Görüşə bağlı detallar açılmayıb. Amma ümumilikdə görüş zamanı aparılan müzakirələr Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışqların gelecek istiqamətlərinin müəyyənleşməsində ümumi işin xeyrindən ola bilər. Bildiyiniz kimi fevral ayında Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün keçirilməsi nəzərdə tutulur. Fevral görüşü öncəsi Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən qeyri-rəsmi görüş məsələləri müsbət mərcaya yönəlməsində əhəmiyyətlidir”.

E. Məmmədov əlavə edib ki, forumda iştirak edən Ermənistan Azərbaycanın işğala meruz qalmasına baxmayıraq ne qədər inkişaf etdiyinin bir daha şahidi olur: “Onlar Azərbaycanın inkişafına baxıb bu illər ərzində işğalçılarından başqa heç nəyə nail olmadıqlarını düşünümləndirdilər. Düşmən ölkə sefələt içinde yaşayan xalqına bir qüdrətli Azərbaycana baxmali və bundan neticə çıxarmalıdır”.

Nailə Məhərrəmova

## “Azərbaycan sərmayə yatırımı üçün açıq bir ölkədir”

**B**u gün beynəlxalq aləmdə qitələri birləşdirən, regional və dünyaya sülh və təhlükəsizlik vəd edən layihələrin təşəbbüskarı kimi tanınan Azərbaycan yeni, tamamilə fərqli inkişaf modeli yaradıb. Həyata keçirilən mühüm İslahatlar, əcviq idarəetmə mexanizminin yaradılması istiqamətində görülən işlər bu inkişaf modelinin əsas elementlərini təşkil edir. Azərbaycan Avropanın ölkələri, eyni zamanda, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməkdədir. Möhtərem Prezidentimiz İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantılarında iştirak etmək üçün İsveçrəyə işgüzar səfərini bu baxımdan xüsusi vurğulamaq lazımdır. Hesab edirəm ki, Forum hər il istər iştirakçı ölkələr, istərsə də Azərbaycan üçün kifayət qədər məhsuldar keçir”. Bunu SIA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetiinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.



Vüqar Rəhimzadə qeyd edib ki, səfər çərçivəsində ilk olaraq Azərbaycan Prezidentinin Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşü qurulma ölkəmiz arası münasibətlərin yüksək səviyyədə olmasından xəber verir: “Görüşde möhtərem Prezidentimiz xüsusi olaraq vurğulayıb ki, Forum dünyada gedən transformasiya prosesinin yeni təməyülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətlidir. Təbii ki, Azərbaycan da öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təməyüllər nəzərə alınmaqla qurur. Dünya İqtisadi Forumu da bu amili hər zaman diqqətdə saxlayır. Elə görüş zamanı Forumun prezidenti Borje Brende də qeyd edib ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında rolü böyükdür. Dünya İqtisadi Forumu isə bu rolu yüksək qiymətləndirir. Hesab edirəm ki, Azərbaycana beynəlxalq səviyyədə verilən bu dəyər bir daha ölkə rəhbərliyi tərəfindən uğurlu daxili və xarici siyasetin həyata keçirildiyini sübut edir”.

“İki sahil” qəzetiinin baş redaktoru əlavə edib ki, Forumda ənənəvi olaraq Azərbaycan Prezidentinin dönyanın nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşü, aparılan müzakirələr yeni əməkdaşlıqlar üçün imkanlar açır: “Bu gün Azərbaycan xarici şirkətlər üçün investisiya yatırılması baxımından kifayət qədər cəlbədici ölkədir. Təsadüfi deyil ki Azərbaycanda bir çox xarici dövlətləri təmsil edən yüzlər şirkət fəaliyyət göstərir, bu özel qurumlar münbit şəraitdə faydalanaraq uzunmüddətli və perspektivli layihələrdə iştirak edirlər. Şübhəsiz ki, möhtərem Prezidentimiz Forum çərçivəsində BP, “Microsoft”, “Total”, “LUKoil” və s. şirkətlərin rəhbər şəxsləri, Dünya Bankının baş icraçı direktoru ilə görüşü də mövcud əlaqələrinin dərhalı təsdiqləndirir. Hesab edirəm ki, Azərbaycana beynəlxalq səviyyədə verilən bu dəyər bir daha ölkə rəhbərliyi tərəfindən uğurlu daxili və xarici siyasetin həyata keçirildiyini sübut edir”.

Vüqar Rəhimzadənin sözlerinə görə, Forum çərçivəsində keçirilən görüşlər arasında Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü də vurğulamaq lazımdır: “Azərbaycan Prezidenti bütün çıxışlarında, beynəlxalq tribunalarda Dağlıq Qarabağ ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu, Ermənistanın işğal altında olan torpaqları dərhal azad etməsini bəyan edir. Bu cür qəti mövqə və sert bəyanatlar atılan uğurlu addımlar sayesində dəhədə möhkəmləndir. Bizim mövqeyimiz qəti və dəyişməzdır. Hesab edirəm ki, işğalçı Ermənistan rehbərliyi də artıq bunu görüb və torpaqları azad etməkdən başqa çıxış yolu qalmadığını dərək edib. Bu menada möhtərem Prezidentimiz Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışqlar müsbət meyillerin olduğunu göstərir və gələcəyə nikbin baxmağa əsas verir”.

“İki sahil” qəzetiinin baş redaktoru vurğulayıb ki, möhtərem Prezidentimiz Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxış“ adlı sessiyada iştirakçı və ölkəmizin süreli inkişafı ilə bağlı səsləndirdiyi faktlar bir daha Forum iştirakçılarında Azərbaycanla bağlı dəqiq, dolğun məlumatların formalaşmasına öz müsbət təsirini göstərir.

## Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib”

**S**on 15 ildə Azərbaycan 250 milyard dollar həcmində sərmayə cəlb edib. AZÖRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Çinin CGTN televiziyasına müsahibəsində səsləndirir.

Dövlətimizin başçısı deyib: “Son illərdə biz əsasən infrastrukturə sərmayə yatırışıq. Biz çoxlu sərmayə cəlb etdik, son 15 ildə təqribən 250 milyard dollar həcmində. Dünya Bankının “Doing Business” reytingində biz 25-ci yerə yerdik. Buna görə düşünürəm ki, neft-qaz sektorundan başqa digər sektorlara sərmayə yatırmaq üçün investorları cəlb etmək çətin olmayıcaq”.

# Şarmazanov Paşinyanı hədəfə aldı

*“Ermənistan da daxil olmaqla, bir çox əksər ölkələrdə daha böyük dəstək görən hökumətlərin qısa müddətdə itirilməsi ilə bağlı coxsayılı nümunələr var”*

**“Bu ərafələrdə Paşinyan Sürixdə elə bir bəyanatla çıxış edib ki, həmin bəyanatı ilk baxışdan eşitmək xoşdur, lakin gerçəkliyə qalandır, ziddiyətlidir.” “Panorama.am” xəbər verir ki, bu barədə Ermənistanın Respublika Partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov facebook səhifəsində yazıb.**

“Paşinyanın sözlerine görə, faktiki olaraq, parlament seçkiləri Ermənistanda demokratik uğurları möhkəmləndirir”, deyə qeyd edən Şarmazanov erməni baş nazirinin həmin ifadələrinə qarşı bəzi xatırlatmalarını edib. SİSTAT: “O, yəqin ki, fərqli düşüncələrin boyunlarından tutularaq, asfalta yatırılmış faktlarını (Nikol Paşinyan, küçə yürüşləri zamanı onun düşüncələrini qəbul etməyənlərin boyunlarından tutularaq, asfalta yatırılmışların vacibliyi barədə fikirlər irəli süründü - R.N.) unudub. Neticədə, Ermənistan parlamentində real müxalifət mövcud deyil. Parlament spikerinin seçilməsi zamanı 131 nəfərin

yekdilliklə səs verməsi buna bariz sübutdur.

Paşinyan hökumətinin legitimliyindən və ictimai dəstəkdən danışır. Birincisi, Ermənistanda daxil olmaqla, bir çox əksər ölkələrdə, daha böyük dəstək görən hökumətlərin qısa müddətdə itirilmişsi ilə bağlı coxsayılı nümunələr var. Belə görünür ki, Paşinyanın hakimiyəti də bu istiqamətdə hərəkət edir”.

**“Axi iqtisadiyyat, mütəmadi olaraq, məhv olursa, hansı iqtisadi inqilabdan danışmaq olar?”**

Şarmazanov, Ermənistanda baş nazirinin digər iddialarına da cavab yazaraq, bildirib ki, keçmiş iqtidarı partiyası olaraq, onlar hakimiyəti təhvil verərkən, ölkənin iqtisadi vəziyyəti indikindən daha yaxşı idi. “O, eyni zamanda, “iqtisadi inqilabdan” danışır. Əger Respublika Partiyası ona iqtisadiyyat təhvil verərkən, iqtisadi artım 10% idisə, 2019-cu ildə bu artım yalnız 4,9% olacaq. Axi iqtisadiyyat, mütəmadi olaraq, məhv



olursa, hansı iqtisadi inqilabdan danışmaq olar?”

**“Bütün bunlar xoş arzulara və sağlıqlara bənzəyir”**

Respublika Partiyasının mətbuat katibi Nikol Paşinyanın buraxıldığı ciddi səhvlərin Ermənistanda fəlakətli nəticələrə səbəb olacağını gizlətməyərək, daxili siyasetlə yaşı, xarici siyasetdəki səhvlərini də yazıb, həmçinin, iqtisadiyyatdakı uğursuzluqları da öne çəkib. Keçmiş iqtidarı təmsilcisi söyüdən məsələləri merhələlərə bölib:

1. Hökumət başçısı Avrasiya İqtisadi İttifaqı çərçivəsində, bunun mümkünüyündən danışır, lakin unundur ki, cəmi 1,5 il əvvəl,

məhz o, bu ittifaqın tərkibində çıxmış təşəbbüsü ilə çıxış edirdi. İndi isə reallıqlar dəyişilib.

2. Paşinyan Ermənistanda sənayeni inkişaf etdirmək istəyir, lakin filiz sənayesini prioritet hesab etmir. Yəqin və çox güman ki, məhz buradan Alaverdi misəritmə kombinatının bağlanması, faktiki olaraq, 630 nəfərin işsiz qalması məsələsi yaranıb.

“Neticədə, biz, növbəti dəfə qeyri-ciddi proqramlar çərçivəsində çıxışları görürük, bunlar isə xoş arzulara və sağlıqlara bənzəyir” deyə yanan Şarmazanov əlavə edib ki, o, Paşinyanın iqtisadiyyatın inkişafını istəməməsi ilə bağlı fikirlərə tərəf əyilmeyib. “Lakin arzulamaq başqa, onu heyata keçirmek isə tamamilə ayrı məsələlərdir” deyə siyasetçi sözügedən statusunda qeyd edib.


Bələliklə, fakt budur ki, Nikol Paşinyanın baş nazir kimi fəaliyyətində səhvlər artdıqca, onun siyasi məğlubiyyət faktorları da artmağa başlayır və keçmiş hakimiyət nümayəndələri tərəfindən irəli sürülen ittihamların hər birindəki həqiqətlər də, göz önündədir.

Rövşən NURƏDDİNOĞLU

## Ötən il Qobustan qoruğunu ziyarət edən xarici ölkə vətəndaşlarının sayı 50 mini ötüb

Ötən il 58 min xarici ölkə vətəndaşı Qobustan Milli Tarihi-Bədii Qoruğunu ziyarət edib. Qoruğun direktoru Vüqar İsayev AZƏRTAC-a bildirib ki, əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən - Türkiye, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, Indoneziya, Kazaxstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı, Fici adaları və Dominikan Respublikası kimi ölkələrdən qoruğu ziyarət edənlər olub.

Vüqar İsayev vurğulayıb ki,



ötən il ərzində qoruğa gələn ziyanətçilərə göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə bir çox abadlıq işləri görürlüb. Qoruq daxilində asfalt yollar təmir edilib, istiqamətlə-

dirici yol nişanları quraşdırılıb, Böyükdaş dağında yerləşən iaşə obyekti tamamilə yenidən qurulub. Turistləri hər zaman cəlb edən məkana son illərdə marağın daha da artmasına səbəblərindən biri burada yaradılan şəraitdir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qo-

bustan qoruğunda 2011-ci ildə istifadəyə verilen muzey kompleksi müasir standartlara uyğundur. Kompleks 2013-cü ildə “Avropa da ilin muzeyi” müsabiqəsinin qalibi olub.

## Fatih Birol: “Bu il qlobal neft tələbatı sutkada ən azı 1 milyon barrel artacaq”

Cəri ildə qlobal neft tələbatı gündəlik ən azı 1 milyon barrel artacaq. AZƏRTAC xarici KİV-lərə istinadla xəber verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol Davosda Dünya İqtisadi Forumu zamanı deyib. O bildirib ki, Çinin tələbatına dair qeyri-müəyyənlilik davam edir. ABŞ-da isə daha çox şist nefti istehsal olunacaq. Birləşmiş Ştatların mayeşdirilmiş təbii qaz (LNG) ixracı kəskin artır. Hazırda Yaponiya dünyadan ən böyük təbii qaz idxləçisidir.

## “Azərbaycanda hər il əmək bazarına 100 min gənc daxil olur”

Azərbaycanda hər il əmək bazarına 100 min gənc daxil olur. AZƏRTAC xəber verir ki, bu sözü əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Gənclərin məşğulluluğunu: işsizlərin baxışı, çağrıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

M.Kərimli qeyd edib ki, Azərbaycan MDB məkanında və Şərqi Avropana əhalisində gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir. Azərbaycanda əhalinin 25 faizindən çoxu məhz 14-29 yaş arasındadır. Uşaqlar da nəzəre alınarsa, Azərbaycan əhalisinin 50 faizi yaşı 29-dan aşağıdır. “Gənclərin məşğulluluğunu artırılması Azərbaycan hökumətinin məşğulluq siyasetinin tərkib hissəsidir. Azərbaycanda hazırda 14-29 yaşlı gənclər arasında işsizlik 9,2 faiz təşkil edir. Bu göstərici ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasi kursu nəticəsində ölkəmizdə işsizlik 5 fazla həddinə enib. Məşğulluluğun təmin olunmasına sözsüz ki, bir sıra komponentlər çox böyük əhəmiyyət daşıyır”, - deyə nazir müavini əlavə edib.

## Politoloq: “Qarabağ klani” ermənilər arasında şübhə toxumu səpməyə çalışır”



“Hiss olunur ki, “Qarabağ klani” Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistandan baş naziiri Nikol Paşinyan arasındaki son Davos görüşünü öz məqsədləri üçün istifadə etməyə çalışır”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoglu deyib. Onun sözlərinə görə, klən ermənilər arasında şübhə toxumu səpməyə çalışır ki, guya Paşinyan “təslimçi sülhə” hazırlası: “Halbuki, Paşinyan Qarabağ münaqişəsinin həllində birçə addım da atmağa hazır deyil və Davosda da heç bir razılışınma qeydə alınmayıb.

Buna baxmayaraq, “Qarabağ klani” Paşinyanın mövqelerini zəifletmək üçün bütün fürsətlərdən istifadə edir və edəcək, Azərbaycan prezidenti ilə görüş də bu qəbildəndir. “Qarabağ klani” ondan da şübhəlidir ki, nədən onların hakimiyətdəki dövrən fərqli olaraq Nikol Paşinyanın hakimiyəti dövründə cəbhə bölgəsində atəşkəse riayet olunur, gərginlik yoxdur. Yeni demek istəyirlər ki, Azərbaycan hakimiyətinin Paşinyana münasibəti eks-prezidentler Serj Sərkisyan və Robert Köçəryana münasibətdən fərqlənir”.

## Qeyri-rəsmi görüş nə vəd edir?



“Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev və Ermənistandan baş naziiri Nikol Paşinyan arasında keçirilən qeyri-rəsmi görüş çox mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının da qeyd etdiyi kimi bir neçə ayaqüstü görüşlərdə tərəflərin mövqeyinin aydınlaşdırılması istiqamətində aparılan səhəbtər görüşlərin mütəmadi olmasına zəmin yaradıb”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib.

Ekspert söyləyib ki, qeyri-rəsmi görüşü tərəflərin mövqeyinin nədən ibarət olacağına aydınlaşdırmaq üçün mühüm platforma hesab etmək olar: “Prezident İlham Əliyev dəfələrlə ölkəmizin mövqeyini ifadə edərək qeyd edib ki, Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin ölkəmizi ərazi bütövülüyə çərçivəsində həlli ilə bağlı istənilən görüşdə iştirak etməyə hazırlıdır və danışıqlar prosesi davam etməlidir”.

A.Nağıyev qeyd edib ki, bu görüşlərin mütəmadi olması yeni formalaşan Ermənistən hakimiyəti üçün də imkandır: “Yəni müharibə tək danışıqlar arasında, siyasi müstəvidə deyil, eyni zamanda səngərdə də gedə bilər. Bunu Ermənistən başa düşməlidir”. Buna paralel olaraq Ermənistən mətbuatında bir sıra sərhəd rayonlarında yaşayan ermənilərin sülhə hazırlanması istiqamətində təbliğat işlərinin aparıldığı deyən siyasi ekspert qeyd edib ki, artıq Ermənistən mərkəzi televiziysi, eləcə də digər bir sıra KİV-lərdə bununla bağlı geniş işlər həyata keçirilir.

## Daşkəsən rayonu inkişaf yolunda

*Rayonda 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib*



Dünen Daşkəsən rayonunda 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Rayonun idarə, müəssise və təşkilatlarının rəhbərləri və rayon sakinlərinin iştirak etdiyi tədbirdə Daşkəsən rayon inzibati-ərazi dairesi üzrə nümayəndəsi Nüsrət Vəliyev hesabat məruzəsi ilə çıxış edərək, 2018-ci ilin Azərbaycan üçün uğurlu il olduğunu söyləyib. Bildirilər ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasetinin nəticəsi olaraq, ölkəmizin ictimai - sosial-iqtisadi həyatında bir sıra ciddi iżəliliyəslərə nail olunub. N. Vəliyev, onu da vurğulayıb ki, 2018-ci ildə Daşkəsən şəhəri ərazisindən abadlıq və quruculuq işləri aparılıb: "Heydər Əliyev prospektində maşınların və sakinlərin təhlükəsizliyini nəzəre alınaraq, rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə istinad divarları bəzək daşları ilə üzlənmiş və səkilərin müasir qaydada tikintisi başa çatdırılmış, şəhərin gircəyinin görünüşünü tamamilə gözəlləşdirmişdir.

Hesabat dövrü ərzində rayon nümayəndəliyi inzibati dairəsində yerləşən xidmət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi,

onlar tərefindən əhaliye göstərilən xidmətin seviyyəsinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər görüldür. Nümayəndəlin Mədənçilər və Alunitdağ qəsəbələrində təmizlik-sanitariya işləri aparılıraq, zibil quṭuları ilə təmin edilib və gündəlik zibil tullanıtlarının daşınması təşkil olunubdur.

Yığıncaqdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev çıxış edərək bildirilər ki, ölkəmizdə gedən bütün bu uğurlu inkişafın, nüfuzlu işlərin ilham mənbəyi, məhz Ulu Öndər Heydər Əliyevin uzun illərə hesablanmış müdrik siyasetinin nəticəsidir: "Azərbaycan xalqı, bu mənada, xoşbəxt xalqdır ki, onun dünya şöhrəti Cənab İlaham Əliyev kimi qurucu, yaradıcı və beynəlxalq aləmdə öz nüfuzu ilə seçilmiş Prezidenti vardır. Azərbaycanı və eləcə də, ölkəmizin bütün regionlarını xoş gələcək gözləyir".

Yığıncaqdə əldə olunmuş nüfuzlu işlərə yanaşı, həmçinin, həlliini gözləyən digər problemlər və onların aradan qaldırılması yolları müzakirə olunub.

RƏFIQƏ HÜSEYNNOVA

## Sədaqət Vəliyeva: "Böyük enerji şirkətlərinin Azərbaycanda sərmaya yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır"

"1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyətə gələn Ulu Öndər Heydər Əliyevin dönyanın böyük transmilli enerji şirkətlərini Azərbaycanın neft-qaz sektoruna sərmaya yatırmasına inandırmışından sonra ölkəmizdə yeni dövrün başlangıcı oldu. 1994-cü ildə Britaniyanın, ABŞ-in, Avropa ölkələrinin və digər dövlətlərin iri enerji şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəmizin iqtisadiyyatının lokomotivi hesab edilən neft-qaz sektorunda sıçrayışlı inkişaf dövrü başlandı". Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirilər ki, ötən müdət ərzində, bp və başqa transmilli enerji şirkətləri Azərbaycanda səmərəli fəaliyyət göstərib, ölkə iqtisadiyyatına sərmayələr yaratıblar: "Ölbətə ki, böyük enerji şirkətlərinin Azərbaycanda sərmaya yatırması, ilk növbədə, ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır. İkinci, dönyanın en aparıcı enerji şirkətləri ilə həm Ulu Öndər Heydər Əliyevin, həm də Ümummilli Liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti sayəsində, Azərbaycan dövlətinin və xalqının milli maraqlarından çıxış



edərək, ölkəmizin perspektiv inkişafına he-sablanmış səmərəli əməkdaşlıq əlaqələri qurulub. Heç kəs, təsəvvür belə edə bilməzdi ki, zaman geləcək, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq. Təsadüfi deyildir ki, bu gün Azərbaycan BTC, BTÖ, TANAP, TAP kimi transmilli layihələrle bir çox dövlətlərin və regionların qarşılıqlı-səmərəli əməkdaşlığını təmin edir, eyni zamanda, təhlükəsizliyin də qorunmasına və möhkəmlənməsinə öz töhfəsinə verir".

"Azərbaycan artıq dünyada böyük inam və etibar qazanmış tərəfdəş statusuna malikdir" - deyən deputat eləvə edib ki, Davosda Prezident İlham Əliyevlə onlara şirkətin rəhbərlərinin görüş keçirməsi ölkəmizdəki sabitliyin, təhlükəsizliyin və sərmaya yatırmaq üçün münbət şəraitin olması ilə birbaşa bağlıdır: "Bu gün Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard dollar sərmaya yatırılıb. Düşünürəm ki, perspektivdə həm enerji, həm də digər sektorlarda Azərbaycana investisiya yatırmaq istəyən şirkətlərin sayı çox olacaq və bu rəqəm dəfələrlə artacaq".

## Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 23-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib. AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli əvvəlcə 2018-ci ilin payız sessiyası dövründə görülən işlər barədə məlumat verib. Bildirilər ki, hesabat dövründə komitənin 25 iclası keçirilib və 169 məsələ müzakirə olunub.

Komitənin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Daha sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı müzakirə olunub və təsdiqlənib. İşlər planına Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, eləcə də "Peşə birlikləri haqqında", "Sosial sıfarişlər haqqında", bir sıra qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilib.

Bildirilər ki, "Peşə birlikləri haqqında" qanun layihəsi bu fəaliyyət növünün hüquqi tənzimlənməsi məqsədini daşıyır, eyni zamanda, bu sahədə çalışan insanların hüquqlarının qorunmasına xidmət edir.



"Sosial sıfarişlər haqqında" layihəsinə ise QHT-lərin, vətəndaş cəmiyyətlərinin bir çox sosial əhəmiyyətli layihələrin icrasında iştirakının qanunla tənzimlənməsi baxımından ehtiyac olduğu qeyd edilib.

Iclasda "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun layihələri ikinci oxunuşda müzakirə edilib. Diqqətə çatdırılıb ki, hər iki sənəd "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikası Dövlət Himninin müsəqisinin və mətninin təsdiq edilməsi

haqqında" Konstitusiya qanunlarının tətbiqi məqsədilə hazırlanıb.

"Azərbaycan Respublikası Milli Məclisin komitələri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə ikinci oxunuşda baxılıb. Bildirilər ki, sənəd Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisin Daxili Nizamnaməsi"nə uyğunlaşdırma və Milli Məclis haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Eyni zamanda, gündəlikdəki "Azərbaycan Respublikasının orden və medallarının

təsis edilməsi haqqında", "Sərhəddə fərqlinməyə görə" medallının Əsasnamesinin təsvirinin təsdiq edilməsi haqqında", "Silahlı Qüvvələrin qarnizon və qarovalı xidmətləri Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Əhalinin sağlamlığını qorunması haqqında", "Hərbi xidmət keçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "İnzibati icraat haqqında", "15 yaşlı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", İnzibati Xətalar Məcəlləsində və "Avtomobil nəqliyyatı haqqında" qanunda, "Çernobil qəzasının leğvinde iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Dövlət sosial sığorta sisteminde fərdi uçot haqqında" və "Penitensiar müəssisələrde cəza çekməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunlarda, eləcə də Seçki Məcəlləsində, Əmək Məcəlləsində və Cəzaların icrası Məcəlləsində təyinatlı haqqında qanun layihələri de müzakirə edilib. Bildirilər ki, nəzərdə tutulan bütün dəyişikliklər texniki xarakter daşıyır. Müzakirələrənən sonra bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

# Elşən Musayev: “Tarix boyu Əli Kərimli kimi dələduz siyasetçi yetişməyib”

- Elşən müəllim, Mehman Hüseynovla bağlı qaldırılan cinayət işinə, artıq xi-tam verilib. Sizcə, bundan sonra müxalifət hansı sə-bəb irəli sürüüb mitinq keçirmək və yaxud hay-küy qaldırmağa cəhd göstərəcək?

- Onlar bekar adamlardır. Həmişə səbəb tapacaqlar. Siyasetdə öz gücү, öz təpəri olmayanlar həmişə kiminə adları ilə kiminə üzərində yekə görünməyə və boylanmağa çalışıblar. Əli Kərimli və onun tərefdaşları da həmin qəbildəndirlər. Hə, razıyam, artıq Mehman məsələsini əllərində bayraq edə bilməcəklər və çox doğru sualdır ki, bəs bundan sonra mitinqi hansı şürlər keçirəcəklər? Mənəcə, bu sualın cavabı barədə özləri də ciddi-ciddi baş sindirir. Çünkü Cənab Prezidentin tövsiyəsindən sonra Baş Prokurorluğun atlığı doğru addım radikal müxalifəti və Azərbaycanın uğurlarını həzm edə bilməyən məlum qüvvələri seytnot-nokaut vəziyyətinə salıb. Amma bunlar, yəni müxalif qarağuruhçular arsız adamlardır. Belə baxanda, guya bu gün qədər



*səbəbi bəlli olmayan aksiyalar keçirməyə dəyərmə?*

- Daim onların bütün səbəbləri özünü səbəbsizlikdə, məntiqləri isə məntiqsizlikdə tapıb. “Milli Şura” bədbəxt liderlərin, uğursuz tərəfkeşlərin yığınıdır. Bitmiş zümrədir hamisi. Sadəcə, bu mitinqlərlə özlərini inandırmak isteyirlər ki, hełə ortadadırlar, meydandadırlar, siyasetdədirlər. Re-

## Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

onların hansı şürləri, iddiaları, məntiqləri esaslı olub ki? Həc biri. Odur ki, yənə bir mənəsiz səbəbə ortaya çıxmaga çalışacaqlar. Bu yerdə ataların məşhur misali yeri-nə düşür: “Utanmasan, oynamaya nə var ki?”

- Uğursuzluqla nəticələ-nən 19 yanvar mitinqin-dən sonra müxalifət növbəti mitinq keçirməyi planlaşdırır. Məqsədi və

allıqda isə özlerinə də gün kimi aydır ki, çoxdan tarixin zibilliklərini gömülüblər. 19 yanvarda biabır oldular. Yenə biabır olmaq isteyirlərsə, demək O, abırdan tamam gediblər. Fiasco bu adamların alına yazılıb. Çünkü niyyətləri düz deyil, heç zaman xalqla səmimi olmadılar, hemiše öz məkrələri, maraqları üzərindən oyun oynayıblar. Bu səbəbdə, Azərbaycan xalqı belə ünsürlərə hər seckidə öz yerini göstərir. Növbəti mitinq də rüsvayılıq

və uğursuzluqla müşayiət oluna-caq. Buna kimse şübhə etməsin.

- Mitinqdə Əli Kərimli özünü təbliğ edən və digər əqidə yoldaşlarını gözdən salan açıqlamalarla çıxış etdi. Bu, o deməkdir ki, Əli Kərimli Mehman Hüseynov olayından daha çox öz çirkin siyasi məqsədləri üçün istifadə etmə-yə cəhd edir?

- Tarix boyu Əli Kərimli kimi ambisiyili, qeyri-səmimi, dələduz siyasetçi yetişməyib, doğulmayıb. Nə mənfi komponent varsa, bu adam ona sahibdir. Meydanda hər zaman dostlarını tek qoyan da, arada nifaq salan da, insanları müxalifətçilikdən küsdürən də, iyrəndirən də, liderini, tərefdaşlarını öz maraqları naminə satan da Ə.Kərimli olub. Hamının bu və ya digər şəkilde mənfi və müsbət tərəfləri ola bilər. Amma Kərimlinin bütün tərəfləri mənfidir. Təbii, bu mitinqdə də bu adam sırf öz maraqlarını güdürdü, özünü qaldırmağa, hamını aşağılamağa çalışırdı. Bacarığı qədər də bunu elədi. Odur ki, etrafındakılar bu son nümunədən də dərs götürsünlər və bu buqələmu-

nun nə olması, necə olması ilə bağlı yenidən düşünsünlər.

- Sizcə, Əli Kərimlinin süni yolla önə çıxmaq cəhdinə Isa Qəmbər, Arif Hacılı və digər iddiatlı müxalif partiya sədrələri göz yuma-caq?

- Isa Qəmbərle Arif Hacılı Kərimlini beş barmaqları kimi tanırılar. Çünkü müxalif cəbhədə Kərimlidən ən çox zərbe yeyənlərdən, alanlardan biri də, məhz onlardır. Sadəcə, xisətləri bir-birine bənzəyir deyə özlərinə sərf edəndə, maraqlar üümüleşəndə tezce barışırlar, yənə olurlar eyni adam. Amma axıra qədər yol getmə şansları, limitləri də yoxdur. Ortalığa pul məsəlesi, liderlik məsəlesi, mənəm-mənəmlik məsəlesi gələn ki-mi, dönüb olurlar yənə özləri. Yəni qıscıclı düşmən. Kərimli öndə deyil, sadəcə, önə çıxmaq istəyir. Ona bu şansı verməzler. Hamı Ə.Kərimlinin xarakterinə, ambisiyasına və namərdiliyinə bələddir. Ola bilər, bir yerə qədər buraxınlar, amma sonradan cavabını verib, yerini göstərəcəklər.

GÜLYANƏ

# AŞPA-nın qış sessiyasında hansı kuryoz hadisə baş verib?

*Yaxud Hollandiyadan olan cinsi azlıq nümayəndəsi və deputatinin “aclıq aksiyası” mövzusunun müzakirəsi zamanı buterbrod yemək həvəsi*



Əli Abdalovla görüşüb-öpüşərək, barışmışdır...

Yanvarın 21-25-də AŞPA-nın qış sessiyası zamanı kuryoz hadisə baş verib. Qurumun insan haqları ilə bağlı keçirilən əlavə tədbir zamanı, anti-Azərbaycan şəbəkəsinin bloger Mehman Hüseynovla əlaqəli çıxışı müd-dətində niderlandlı deputat, eləcə də, cinsi azlığın nümayəndəsi olan Piter Omtziq əlindəki buterbrodu aşırı iştahla yeymiş.

Iclas zamanı M.Hüseynov arası dəydiyi ədliyyə işçisi

Maraqlı məqam isə budur ki, holland deputat həmin buterbroodu M.Hüseynovun qardaşı Emin Hüseynov çıxış edərkən, həzmrabesindən keçirib. Daha dəqiq desək, E.Hüseynov Azərbaycanda insan haqlarının pozulmasından, qardaşı M.Hüseynovun aclıq aksiyasından canfəşanlıqla danışlığı müddətde (halbuki iclas zamanı M.Hüseynov arası dəydiyi ədliyyə işçisi Əli Abdalova görüşüb-öpüşərək, barışmışdır) bu hadisə yaşandı.



Omtziq üçün Emin Hüseynova “Qarın qardaşdan irəlidir” misali

həqiqətləri görmədən, səsvermələrde iştirak etmek, belə kampaniyalardaki iştirak üçün isə, müyyən məbləğdə qonorar almaqdır.

Rövşən NURƏDDİNÖĞLU

P.S. Yəni “aclıq aksiyası” keçirənlərlə bağlı keçirilən qurama iclas zamanı acgözlükə ağza düzülen bu buterbrod, sübut edir ki, “Avropa dəyərləri” üçün, ümumiyyətlə, heç bir faktor maraqlı deyil. Təki hər hansı dövlətə, xüsusilə, Azərbaycana qarşı qara-yaxma kampaniyası başladılsın və bu kampaniyada qərəzli fikirlər səslənərək, bu cür böhtanlara səs verilsin. Əlbəttə ki, buterbrod basa-basa...

# Tramp Paşinyanı ələ saldı

**ABŞ prezidenti Donald Trampın Ermənistan Respublikasının baş naziri təyin edilməsi münasibətlə Nikol Paşinyana göndərdiyi məktub təbrik məktubu yox, sətiraltı eyhamlarla dolu mesajdır. ABŞ prezidentinin göndərdiyi formal xarakterli, protokol təbrik məktubunda kifayət qədər kinayə, eyni zamanda, olduğca təhlükəli ismaric ehtiva olunur.**

**ABŞ prezidenti öz təbrik məktubunda baş naziri, eləcə də, bütövlükdə bütün Ermenistəni əməlli-başlı lağa qoyur**

Birləşmiş Ştatlar prezidenti məktubunda, "ABŞ demokratik və qonşularla dinc yanaşı yaşayan Ermənistəna yardım edir" yazmaqla erməni baş nazirinə əslində eyham vurur. Təbii ki, Tramp Ermənistanın qonşularla hansı şəraitdə, yeni müharibə və münaqişə şəraitində yaşadığını təfərrüati ilə bilir. Bilir ki, Ermənistən qonşu dövlət kimi, Azərbaycana qarşı işğalçılıq siyaseti yürüdən, terrorçuluğu və separatçılığı yayan bir ölkədir. İndi demokratiyadan, çox böyük dünəvi dəyərlərdən dəm vuran Nikolala, öz məktubunda belə bir işğalçı ölkəni demokratik, sülhsever kimi qələmə verməsi, yaxud təsvir etməsi də Trampın eyhamdır və Ermənistəni lağ hədəfinə çevirməsindən başqa bir şey deyil.

Digər tərəfdən, Birləşmiş Ştatlar prezidenti öz məktubunda "çičeklənən Ermənistən" ifadəsindən istifadə edir və bu ifadə də özü-öz-

lündə Paşinyanı ələ salmaq kimi seslənir. Çunki az qala əsrin üçde biri qədər bir zaman fasiləsində müharibə şəraitində yaşayan və bu müddət ərzində, heç bir iqtisadi layihəyə imza atmayan, iqtisadiyyatı tənezzülə uğrayan, sefələt içində inləyen ölkəni öz məktubunda çičeklənən kimi təsvir etmək yalnız ironiya təessürati bağışlaya bilər. Donald Tramp iqtisadi cəhətdən sürünen, sefələt içində olan belə bir ölkəyə "çičeklənən" deyirse, deməli, baş naziri, eləcə də, bütövlükdə, bütün Ermenistəni əməlli-başlı lağa qoyur.

Əslində, başda Paşinyan olmaqla, ermənilərin özleri də bilirlər ki, Ermənistən qonşularla dinc yanaşı yaşamır, çičeklənmir, əksinə, münaqişə şəraitində və sefələt içində boğulur. Eyni zamanda, bu işğalçı dövlət bölgədə marginallaşmış bir vəziyyətdə, bütün layihələrdən kənarda, bir sözə, künce qışılmış bir halda qalıb. İşğalçılıq siyaseti yürüdənlər, terrorçuluq və separatçılıqla məşğul olanlar özləri bunu hamidən yaxşı bilsərlər ki, Trampın bu sözlerinin onların yürtüdüyü siyasetlə, ümmüklilikdə, on-



ların özləri ile heç bir əlaqəsi, ai-diyyatı yoxdur. Belə olan halda, her biri çox gözəl başa düşür ki, əslində, təbrik məktubundakı sözlərlə ABŞ prezidenti erməni baş nazirini dolayır.

**Trampın məktubunda kinaya ilə yanaşı, olduğca kəskin və tələbedici ismariclar da var**

Birləşmiş Ştatlar prezidenti Ermənistənən baş nazirinə ünvanlaşığı məktubunda kinaya və lağ etməklə də kifayətlənmir. Analitiklər hesab edirlər ki, Trampın məktubunda olduğca kəskin və tələbedici, təhlükəli ismariclar da var. Bu ismariclar Paşinyana nə etmək və

necə etmək lazımlı olduğu barədə tələb kimi görünür. Daha doğrusu, ABŞ prezidenti öz məktubunda münaqişə ilə bağlı Ermənistənə bundan sonra necə etmək tələbi qoyur.

Özünün Paşinyana ünvanlaşığı məktubunda, "Biz ölkələrimiz arasında ticari-iqtisadi bağların dərinleşməsində irəliləyiş edə bilərik və Qarabağ münaqişəsinin dinc həlli bu səylərə şərait yaradır", o deməkdir ki, Nikol Paşinyan Ermənistənla ABŞ arasında əlaqələrə yalnız sözügedən münaqişənin dinc həlli ümidi verə bilər. Başqa sözə, Tramp demək istəyir ki, əgər Paşinyan ABŞ-Ermənistən əlaqələrini arzulayırsa, yalnız münaqişəni dinc yolla həll etməlidir.

**Inam HACIYEV**

# "Stratfor" Analistik Mərkəzindən Ermənistəni pəjmürdə edən proqnoz

*Rusiya ilə münasibətlərin pozulması işğalçı ölkəyə hansı mənfi təsirlərini göstərir?*

Amerikanın "Stratfor" Analistik Mərkəzi Ermənistən-Rusiya münasibətlərinin inkişafı və iqtisadi münasibətlərə toxunulan proqnoz-təhliliçə çıxış edib. Ermənistənin "tert.am" saytı xəbər verir ki, sözügedən təhlildə 5000 rus əsgərinin Gümrüdəki 102-ci hərbi bazada yerləşdiyi qeyd edilib və bununla yanaşı, Rusyanın Ermənistənin iqtisadi sektoruna təsirindən yazıb. Burada enerjiötürücü kəmərlərdən tutmuş, telekommunikasiya məsələlərinə qədər toxunulub.

"Rusiya, eyni zamanda, Ermənistənən nəhəng ticaret partnyorudur ki, onun payına ümumi ticaret dövriyyəsindən 25% daxil olur" deyə yazılmış proqnoz-təhlilde, həmçinin, bildirilir ki, bütün burlara baxmayaraq, Ermənistəndəki həkimiyət dəyişikliyi Yerevanla Moskva arasındadır, daha önce mövcud olmuş möhkəm bağlantılıları şübhə altına almağa başlayıb.

Analitiklərin rəylərinə görə, ölkələr arasındaki münasibətlərə, xüsusilə, sabiq preşident Robert Koçaryan və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovla bağlı açılmış cinayət işləri təsir edib.

Məqale müəllifi qeyd edir ki, münasibətlərdəki gərginlik mənbələrindən biri də, rus hərbçilərinin erməni kəndində keçirdikləri hərbi

təlimlərə bağlıdır. Bunun ardıcınca, sakinlərin etirazları, habelə, Paşinyanın Moskvaya sözügedən məsələ ilə bağlı iradları həmin gerçiniliyinə dənərək artırmış oldu.

Analitik mərkəz, iki ölkə arasındakı münasibətlərə təsir edən digər faktor kimi, ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltonun 2018-ci ilde Ermənistənə səfəri və həmin səfəri çərçivəsində Amerika silahlarının bu ölkəyə satmaq mümkünlüyü barədə irəli sürdüyü bəyanatıdır.

**ABŞ, İran və Türkiyə kimi digər qüvvələr Qafqaz ölkəsinə təsirlərini artıraraq, Rusyanın mövqelərini zəiflədə bilər**



"Erməni-rus əməkdaşlığı çərçivəsindəki fikir ayrılıqları, digər sferaları da əhatə edir" deyə yazan "Stratfor" Analistik Mərkəzi energetika sektorlu ilə yanaşı, Ermənistənla Rusyanın herbi bağlantılıları da mənfi təsirlərin olacağını proqnozlaşdırır, o cümlədən, qaz-

təchizatında da ciddi problemlərin yaşandığı bildirilir.

"Münasibətlərin pisləşməsinin davam edəcəyi halda, ABŞ, İran və Türkiyə kimi digər qüvvələr Qafqaz ölkəsinə təsirlərini artıraraq, Rusyanın mövqelərini zeiflədə bilər" deyə yazılmış analitik-

proqnozdə vurğulanır ki, bütövlükdə, Moskva ilə Yerevan arasındaki fikir ayrılıqları, digər ölkələrin Ermənistənə münasibətdə spekulasiyaları artırıb, bütövlükdə isə, onların regiondakı mövqelərini yaxşılaşdırıb. **Rövşən Nuriəddinoglu**

24 yanvar 2019-cu il

# **ADP AXCP-nin uğursuz mitinqinə niyə qatılmayıb?**

*Sərdar Cəlaləoğlu: “Müxalifətin bugünkü məsuliyyətini  
daşımayan qüvvə ana müxalifə ola bilməz”*

**A**XCP sədri Əli Kərimli-nin, ötən həftənin şənbə günü keçirilən mitinqində təşkilatçılarından tutmuş digər təşəbbüs'lərə qədər, təkbaşına fəaliyyət göstərməsi iddiası, eləcə də, özü-nü “birleşmiş müxalifətin lideri” qismində təqdim etməsi, düşərgədə birmənalı qarşılanmayıb. Artıq istər mitinqə qatılan, istərsə də qatılmayan siyasi müxalif partiya sədləri bu və ya digər şəkildə cəbhəçi sədərə qarşı ittihamlarını irəli sürürlər, onun sözügedən cəhdlərinin uğur qazanmayacağını bildirirlər.



həmçinin, bildirib ki, aksiyada “Azərbaycan Xalq Hərəkatı Təşəbbüs Qrupundan, Müsavatdan, “REAL”-dan ve s. partiyalardan da adamlar qatılmışdı, lakin bu, o demək deyil ki, onların hamısı mitinqəzə. Kərimlini özlərinə “lider” kimi qəbul edirlər. “Əli Kərimli, bir şeydə yanılır ki, kütłəyə baxıb öz elektora-tı kimi görür” deya S.Cəlaloğlu sö-zügedən məsələni qiymətləndirər-kən, qeyd edib.

**“Əli Kərimli ilə heç bir münasi-bətim yoxdur, heç münasibət saxlamaq fikrim də yoxdur”**

Maraqlıdır ki, S.Cəlaloğlu belə ak-siyalara qatılmayacağını deyib və baş-verənləri "oyun" adlandırdı: "İndi müey-yən kiçik oyunlar oynanılır, o oyunlarda iştirak etmək fikrim yoxdur". Bu arada, AXCP sədri ilə münasibət saxlamadı-ğını da deyən S.Cəlaloğlu bunu belə izah edib ki, eger qarşı tərəf ona hörmət qoymursa, o da cavab olaraq, eyni addımı atmalıdır: "Ə.Kərimli ilə heç bir münasibətim yoxdur, heç münasibəti saxlamaq fikrim də yoxdur. Ə.Kərimli-nin mənə qarşı münasibəti pisdir, hər sev qarsılıqlıdır".

Bebliklə, nəzərə alsaq ki, ADP sədri S.Cəlaloğlunun müxalifətçilikdə kifayət qədər səriştəsi var və onun düşərgədaxili proseslərin qiymətləndirilməsi yanaşmasında gerçəkliliklər də mövcuddur, bu zaman AXCP sədri Ə.Kərimlinin keçirdiyi mitinqi barədə, eləcə də, mitinq sonrası proseslərə bəlli münasibəti də reallıqdan doğan həqiqətdir.

*Rövşən RƏSULOV*

# Düşmən yallı ilə bəslənənlər...

#### Sonda ifsa olunurlar

**B** u fikrə gelməyə haqqım var. Hər gün bir cinayətkar, Və-tən xaini peydə olur, sonra da adını qoyurlar "siyasi məhbəs" və qalxırlar bu cinayətkarın müdafiəsinə. Özü də kimlər müdafiə edir bu satqınları? Xarici qüvvələrə nökçərçilik edən, hər şeylərini qrantlara satan erməni qulbeçələri. Qəribəsi də odur ki, qrant-a görə qaşınmayan yerdən qan çıxar-mağ'a atılırlar. Elə müxalifət məhbəs Mehman Hüseynovla bağlı hay-küy salmağa başladı və sonda...

Haqq nazılər, amma üzülməz. O da bəllidir ki, bu gün M.Hüseynov məsələsi bəzi müxalifət qüvvəlerinin, Avropanıda ölkəmiz əleyhinə savaş açan kəşfiyyat orqanlarının əli ilə silahlandırılaraq, çıxış edən insanların əlində olan bir yem vəsiti idi. Ancaq xatırladıq ki, dövlət başçısının M.Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ile bağlı verdiyi tapşırıq satqın müxalifət “liderləri”nin əlindən çıxdı.

**Zahid Oruc: "Prezidentin qərarı bəzi dairələr üzərində nüfuzda şəxsiyyətini gücləndirir"**




padakılar ve onlara nökterçilik eden satçın müxalifət də bılır.

Bu gün bu satınlar ve ölkemizin uğurlarını qısqanlıqla yanaşan avropa-palı deputatlar da qanmağa məhkum-durlar ki, Azərbaycan Avropa qədər zə-if deyil ki, vətəndaşlarımız siyasi möv-qeyinə görə, şərlənib həbs edilsin. Be-lədir, ya yox, cənab misterlər? Eyni za-manda, bu marginallar, onu da unudur-lar ki, anti-Azərbaycan dairələrin qrant paylayan üfunetli ofislərinin mərmər döşəmələri üstündə gəzib özgə yali ile yallanmaqla heç nəye nail ola bilme-yəcklər və gec-tez bu yalan və böhtan-lar sonda ifşa olunur. Neca ki, M.Hü-seynov üzərində qurulan oyunlarındakı məqsədləri üzə çıxdı. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (hem də düşmənin) ya-lı ilə bəslənənləri tarix heç vaxt bağış-lamır.

maqla, bütün imkanlarından istifadə etməyə çalışır. Bunu görməmək korluq, görüb də mane olmağa yönəldilmiş fəaliyyət göstərmək nankorluqdur. Həmişə olduğu kimi, yene xalq bu aksiyaya qoşulmamaqla, müstəqil dövləti-mizin sürətli inkişafına dəstək mövqeyini bir daha nüma-yış etdi. Ancaq milçək bir zərər vura bilməsə də, ürək bulandırır. Milçək rolnun ifaçıları, nəhayət, bunu anla-salar, yaxşı olar. Sərr deyil ki, bu cür aksiyalar anti-Azər-baycan qüvvələrin, eləcə də, korrupsiyaya qurşandıqları-na görə, vəzifələrindən atılmış harin oliqarxların sifarişidir. Bu sifarişlər boyun əymək, bes-on manata milli şe-rəfini satmaq anlamına gelir. Azərbaycan kifayət qədər demokratik cəmiyyətdir və hər kəs istənilən məsələyə dair fikirlərini, təkliflərini iрəli sürməkdə azaddır. Mövcud şəraitdən sui-istifadə edib şər və böhtan kampaniyası aparan bəzi buqələmənlərda özlərinə qayıtməq üçün imkan verilir. Bundan Azərbaycana zərər vuracaq səviyyədə istifadə etmək milli dövlətimizə, onun beynəlxalq aləmdəki nüfuzuna xələl gətirən amildir ki, bunu da ancaq vəancaq bu xalqı sevməyənlər istəyir. İstər daxildə olsun, istər xaricdə, bu xalqı sevməyənlərə bu xalq ha-misə verini gösterib, bundan sonra göstəracavına hə-

Rəfiqə HÜSEYNOVA



Təhmasib  
Novruzov

Bu xalq onu  
sevməyənlərə  
yerini göstərməyi  
bəcarır

**“Milli Şura”** deyilən qondarma qurum yanvarın 19-da mitinq keçirdi. Sosial şəbəkələrdə yaydıqları müxtəlif məzmunlu yarışlarda göstərir, video-çıxişlarda mitinq haqqında elə fikirlər səsləndirirlər ki, sanki böyük uğur əldə ediblər. Xəstə təxəyyüllün nəticəsi, daha doğrusu, xəstə mədənin ifrazına bənzəyən bu çıxişlara qulaq asdıqca, videolara baxdıqca, adam onların bu durumuna gülür.

Gülmeli dir ona göre ki, zavallılar hələ de 1988-ci ilin meydan ab-havası səviyyəsindən, bir addım da olsa, irəli gedə bilməyiblər. Azlamalıdır ona göre ki,

gədə bilməyiblər. Ağlamalıdır ona görə ki,  
Rəsul Quliyevin təbirince desək, bu badbaxtlar da bu  
milletin övladlarıdır (hər halda, hüquqi baxımdan beledir)  
və hələ də haqqın gözünün içine deyil, nahaqın boynunun  
ardına boylanmaqla, çörək qazanırlar. Məhz 1990-ci il 20  
Yanvar hadisələri ərefəsində müxalifətin kütləvi aksiya  
keçirməsi, aksiyada bu xalqı 29 il önce, qanına qəltan  
edenlərin deyil, dağılmaqdə olan dövləti xilas edən və  
dünyanı heyran edəcək bir süretle inkişafını, regionda li-  
derliyini və beynəlxalq aləmde nüfuzunun ilbəil artmasını  
təmin edən bir siyasi kursun daşıyıcıları tənqid atəşinə tu-  
tuldular. Açığını deyim ki, uzun illər azadlıq uğrunda savaş-  
da birge addımladığım bu köhnə "dostlar"ımı başa düş-  
məkdə zorlanıram. Bəzilərinin sökülen maskaları siması-  
ni olduğu kimi göstərdi və onlar üçün Vətən, millet, istiq-  
lal anlayışının, sadəcə maraqlarına çatmaq yolunda bir  
vasitə olduğunu anladım. Cox qəribədir ki, maskaları ta-  
mamile cırıq-cırıq olmuş bu ləyaqətini itirmiş məxlulqlar  
da, toy toğłusu kimi, ortaya düşməkdən utanıb-çəkinmir-  
lər. Bu adabənəzərlərə bir sual vermək istəyirəm. Bizim  
savaşımız Müstəqil Azərbaycan uğrunda gedirdi. Əldə  
elədiyimiz müstəqilliyi, məhz sizlərin vəzifə, hakimiyyət  
ehtirasına qurban vermək ərefəsində Tanrıının göndərdiyi  
Ulu Öndər Heydər Əliyev gəldi və bizim arzularımızı real-  
laşdırıldı. Bunu etiraf edib, ruhuna dua etmək, qoyub getdiyi  
siyasi kursa dəstək vermək əvəzine, bütün olmayan gü-  
cünüzü səfərber edib, bu kursa qarşı çıxmağın anlamı nə-  
dir? Sizlər, elə mən özüm də milli azadlıq hərəkatı zama-  
nını əzəlmişəm, əzəlmişəm, əzəlmişəm, əzəlmişəm, əzəlmişəm,

**İnsanın təbii hüquqları konsepsiyasının əsas postulatları ondan ibarətdir ki, insanın hüquq və azadlıqları ona heç bir kənar qüvvə, yaxud təsisat (məsələn, dövlət) tərəfindən ona pay kimi verilmir.**

Ə.Abbasov yazır: "İnsanın öz hüquq və azadlıqlarına, içtimai vəzifelərinə adekvat və həssas münasibəti, məhz şəxsiyyət səviyyəsində qərarlaşır. Ferdinand şəxsiyyətə çevriləməsində, bir tərəfdən, insanın sosiallaşması özünü göstərir, digər tərəfdən, şəxsiyyətin fərdiləşməsi prosesi baş verir. Bu proses insanın özünəməxsusluğunun göstəricisidir. O, insanı müəyyən müstəqilliye, muxtarlıyyəti sövq edir və onda başqalarından fərqlənmək, digərlərini tekrarlamamaq, öz orijinallığını ortaya qoymaq, seçilmək, kütü daxilində əriməmək kimi keyfiyyətləri yaradır. Bir çox alımların fikrincə, insanın öz hüquqlarını, içtimai borcunu və vəzifələrini anlaması bu istiqamətdə fəallıq göstərməsi xeyli dərəcədə onun muxtarlıyyəti sahiblik dərəcəsindən asılıdır.

Elmi ədəbiyyatda şəxsiyyətin özünəməxsusluğu "fərdiyyət" anlayışı ile ifade edilir. "Biz insanı fərdiyyət kimi nezərdən keçirək, onu başqa adamlardan fərqləndirən cəhətləri, onun psixikasının və şəxsiyyətin özünəməxsus xüsusiyyətlərini xarakterize edirik". Ferdinand sosiallaşması və şəxsiyyətin fərdiləşməsi yalnız əməyyət daxilində, sosial institut və münasibətlərin mövcudluğunu şəraitində mümkündür. Əməyyət və şəxsiyyət dialektik əlaqədə olaraq, bir-birini tamamlayır və bir-birinə qarşılıqlı təsir göstərir. Şəxsiyyət əməyyətə, içtimai proseslərin gedirişine müxtəlif cür təsir edir. Bu təsir şəxsiyyətin sosial statusundan, həyat təcrübəsi və intellekt səviyyəsindən, peşə yönümü və əmə-

Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsi dövlət siyasetində ən birinci yerde durur.

Xüsusi vurgulamaq istərdik ki, 1998-ci ildə Ulu Önder Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış AMEA-nın İnsan Hüquqları Elmi-Təqiqat İnstitutu (hazırda Hüquq və İnsan Haqları İnstitutu adlanır) ötən 20 ilde ölkədə insan hüquqları sisteminin təkmilləşdirilməsinə sanballı töhfələr vermişdir. Mehz Hüquq və İnsan Haqları İnstitutu tərəfindən hazırlanmış "Ombudsman haqqında Qanun" layihəsi əsasında Azərbaycanda Ombudsman təsisatı yaradılmışdır. İnstitut özünün elmi-praktiki fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasında, BMT-nin "İnsan Hüquqlarına dair Ümumi Beyannamə"sində, Avropa İnsan Hüquqları Konvensiyasında, habelə, insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə təsbit olunmuş siyasi, mülki, iqtisadi, sosial və mədəni hüquqların tədqiqi sahəsində səmərəli iş aparmışdır.

Hələ 28 dekabr 2006-ci il tarixli "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı" ilə institutun üzərinə mühüm vəzifələr qoyulmuş, ötən illərdə həmin vəzifələrin düzgün və vaxtında icrası təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Programı"na əsasən, bu elmi tədqiqat institutu yenə də doqquz bənd üzrə icraçı qurumlardan biri kimi müəyyənləşdirilmişdir.

Hüquq elmləri doktoru İsaxan Vəliyev göstərir ki, vətəndaşlarını laiyqli və keyfiyyətli həyat şəraiti ilə təmin etməyi əsas məqsədlərindən hesab edən Azərbaycan dövləti ərzaq və qida təhlükəsizliyinin teminatı məsələlərini də daim diqqətdə saxlamış və onu ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissələ-


sərbəst istifadə edərək, təkbaşına və ya başqaları ilə birləkədə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Qeyd edilən tarixdə keçirilmiş ümumxalq səsverməsinin nəticəsi olaraq, bu normada dəyişiklik edilmiş, maddəyə yeni bir bənd əlavə edilmiş və göstərilmişdir ki, dövlət sahibkarlığı sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Göründüyü kimi, dövlət insan həyatının və sağlamlığının müdafiəsini konstitutional vəzifə olaraq öz üzərinə götürmüş, insan sağlamlığının müdafiəsi dövlət siyasetinin prioritet istiqamətlərindən birinə çevirmişdir.

Digər tərəfdən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 200-2. maddəsi əlavə edilmişdir ki, həmin normanın dispozisiyasına əsasən, elmi-tədqiqat, sınaq və sərgilərde nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkileri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilerin genetik materiallarından istifadə edilərək, istehsal olunan yeyinti məhsullarını bile-bile idxlə etmə və ya satma cinayət əməli hesab edilir və cazalandırılır.

Ölkəmizin müasir sosial-iqtisadi vəziyyəti və qarşıya çıxan yeni çağırışlar ərzaq təhlükəsizliyi sahəsində təminatın və nezəretin müasir tələblərə uyğunlaşdırılması zərurətini meydana çıxarmışdır. Ərzaq təhlükəsizliyinin mühüm tərkib elementlərindən olan qida təhlükəsizliyinə nəzəret sisteminin köklü şəkildə dəyişdirilməsinə, bu sahədə mövcud sistemin beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə ölkə Prezidenti tərəfindən "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi" ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 10 fevral tarixli Fərman imzalanmış və həmin Fərmanın əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır. Agentliyə bu sahədə dövlət siyasetinin merkezədirilmiş və koordinasiyalı şəkildə həyata keçirilmesi üçün funksional idarəetmə orqanı səlahiyyətləri verilmişdir.

Son 15 ilin mühüm hüquq İslahatları fonunda 2009 və 2016-ci illərdə Azərbaycan Respublikası Konsitusiyasına əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumlarının keçirilməsini xüsusi vurgulamaq lazımdır. 2009-cu ilin ümumxalq referendumunda ciddi ictmai dəstək almış yeniliklər hüquqi baxımdan konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təminini sahəsində dövlətin məsuliyyətini artırıb, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdur. Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklər yeni dövrün tələblərindən irəli gələrək, bir sıra hüquqi normalara konstitusion status yaratmış, eyni zamanda, insan hüquq və azadlıqlarına təminati gücləndirmişdir.

Həmin referendumda ictmai dəstək almış yeniliklər hüquqi qoymuşdur. Bütövlükdə, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran coxsayılı məsələlər (insan ləyaqətinin qorunması, özbaşınlılıqdan müdafiə və vicedanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqəli qüsurlu şəxslərin hüquqlarının konstitusiyada təsbit olunması, tənənəsi, bank-maliyyə sisteminin idarə olunması və sair) eks olunmuşdur. Bütönlükdə dəyişikliklər y-



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti  
yanında Kütləvi İformasiya Vasitələrinin  
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə  
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının  
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət  
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi  
fəallığının artırılması" istiqaməti  
çərçivəsində hazırlanıb

## Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində İslahatlar

Li səriştə qabiliyyətindən, nüfuz və iradəsindən asılı olur. Əlbette ki, başqa amiller də var və onlar da insanın əməyyətdəki rolunu şərtləndirir. Burada bir mühüm məqama da diqqət yetirmek vacibdir. Beləliklə, şəxsiyyətin əməyyətə təsiri yalnız onun öz fərdi keyfiyyətləri ilə, bacarıq və qabiliyyətlər tutumu ilə şərtlənmir. Mühitin öz həssaslığı, şəxsiyyət tərəfindən təsire müyəssərlidir.

Bəzən ele olur ki, dövlət idarə formasından, siyasi rejimdən, içtimai psixologiyadan durumundan və s. asılı olaraq, hətta böyük potensiala malik şəxsiyyətin bacarıq və qabiliyyətləri istifadəsiz qalır, göstərə biləcəyi təsir reallaşmamış qalır. Adətən, belə vəziyyət avtoritar və totalitar rejimli qapalı əməyyətlər, xüsusən də, "namestnik"-satrapların hökmənlər etdiyi protektorat tipli ölkələr üçün xarakterikdir. Bu tip əməyyətlər, bir qayda olaraq, şəxsiyyətin təşəbbüsünü, fərqlənən insanların intellektual alovunu, səy və bacarıqlarını söndürməyə, "boy vərən sünbüllerin başını vaxtında üzməyə" dəyişməli olurlar. Başqa sözə desək, insanın en başlıca hüquqlarından birini - yaradıcılıq hüququnu əlindən alırlar. Beləliklə, onun həyat layihəsinin reallaşmasına imkan verilmir".

rindən birinə çevirmişdir. Əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasetinin başlıca istiqamətlərindən biri olaraq iqtisadi sabitliyin, insanın yaşaması hüququnun təminatının və sosial dayanıqlığın başlıca şərtini, iqtisadi təhlükəsizliyin əsas bünövrəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" ərzaq təhlükəsizliyinin təmini sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi yenə tekan vermişdir. Dövlət Proqramı Azərbaycanda aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmini baxımından ən mühüm sənədlərdən biridir.

Azərbaycan hökuməti qida məhsullarının istehsalı, emali və saati ilə məşğul olan sahibkarlara münbit şərait yaratmış, onlara geniş hüquq və azadlıqlar vermişdir. Azərbaycan Respublikasının 26 sentyabr 2016-ci il tarixdə keçirilmiş referendumda qədər qüvvəde olmuş konstitusiyasının 59-cu maddəsinə (azad sahibkarlıq hüququ) göstərilirdi ki, hər kəs qanunla nəzərdə tutulmuş qaydada" öz imkanlarından, qabiliyyətdən və emlakından

1948-ci il tarixli "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"ne, 1950-ci il tarixli "İnsan Hüquqları üzrə Avropanın Konvensiyasına" 1966-ci il tarixli "Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt'a, 1989-cu il tarixli "Uşaq Hüquqları haqqında" Konvensiyanın müddəalarına tam uyğun olmaqla, ölkənin milli qanunvericiliyinin beynəlxalq hüquq, prinsip və nor-

maları ilə uzlaşdırılmasına yönəlmüşdir. Xalqın siyasi iradəsinin təcəssümü olan 2016-ci ilin 26 sentyabr referandumu ilə konstitusiyaya edilmiş əlavə və dəyişikliklər də zamanın tələbləri ilə uzaşaraq, insan hüquq və azadlıqlarına, habəla, dövlət idarəciliyi ilə bağlı bəzi normalara konstitusion status vermişdir. Ümumxalq səsverməsi respublikada sosial-iqtisadi inkişafə paralel şəkildə hüquqi və siyasi İslahatların genişləndirilməsinə dəminat yaratır. Bütövlükdə, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran coxsayılı məsələlər (insan ləyaqətinin qorunması, özbaşınlılıqdan müdafiə və vicedanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqəli qüsurlu şəxslərin hüquqlarının konstitusiyada təsbit olunması, tənənəsi, bank-maliyyə sisteminin idarə olunması və sair) eks olunmuşdur. Bütönlükdə dəyişikliklər y-

ni dövrə insan hüquq və azadlıqlarının qorunması mexanizminin və siyasi idarəciliyin təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi, dövlətlərəsərəsi və hökumətlərəsərəsi beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsi; insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılmasına xidmet etmişdir.

Bütönlükdə dəyişikliklər y-

ki, 2018-ci ilin 11 aprel seçkilərində xalqın siyasi iradəsinə növbəti dəfə layiqli qələbə qazanmış Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi-siyasi və iqtisadi İslahatlar yeni mərhələdə modernləşmə xəttinin uğurla davam etdirilməsi üçün real zəmin yaratmışdır. Respublikamız qloballaşan dönyanın tərkib hissəsi kimi demokratik inkişaf yolunda inamlı irəliləyir, yüksək iqtisadi inkişaf tempinə adekvat olaraq, demokratik dəyərləri menimsəyir. Ölkəmizin ildən-ilə artan sosial-iqtisadi imkanları, deməyə əsas verir ki, Azərbaycan modernləşmə mərhələsini de təzliyələr başa vuraraq, dönyanın en inkişaf etmiş dövlətləri ilə bir sırada dayanmaq imkanı eldə edəcəkdir.

Vahid Ömərov,  
fəlsəfə üzrə fəlsəfə doktoru

## Məşhur Niqara şəlaləsi buz bağlayıb



rın 22-də həmin rayonda havanın hərəketi mənfi 20 dərəcəyə qədər aşağı düşüb.

Kanada milli meteorologiya bürosunun məlumatına görə, ötən həftənin sonlarında ölkənin mərkəzi və arktik rayonlarında ekstremal şaxtalarda qeydə alınıb. Havanın temperaturu mənfi 30-40 dərəcəyə, bəzi yerlərdə hətta 55 dərəcəyədək enib. Regionda soyuq küləklərin hələ iki həftə davam edəcəyi bildirilir. Niqara çayındakı şəlalələr kompleksi Niu-York ştatını Ontario vilayətindən ayırrı. Bu şəlalələrin maksimal hündürlüyü 51 metrdir.

## Tarkan həyat yoldasını tərk edib?



Almaniyadakı evimizdə xoşbəxtik, heç bir problem yoxdur", - deyə müğənni bildirib. Lakin iddialara görə, cütlükün münasibətləri 3 ay əvvəl pozulmağa başlayıb. Onların ayrı-ayrı evlərdə qaldığı iddia olunur.

## "Nar" autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib



"Nar" "Birgə və Sağlam" İB-yə rabitə dəstəyi göstərir

**N**ar" özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində "autizm spektr pozuntuları" diaqnozlu uşaqlara növbəti dəfə dəstəyini göstərib. Belə ki, "Nar" autizm "spektr pozuntuları" diaqnozlu uşaqlarla işləyən

"Birgə və Sağlam" İctimai Birliyini yüksəksürlü simsiz internet ilə təmin edib. "Nar"-in təqdim etdiyi yüksəksürlü limitsiz internet sayəsində autizm sindromlu uşaqlar cəmiyyətə integrasiya olunmaları üçün lazım olan programlardan və dərs vəsaitlərindən yararlanı biləcəklər. Bundan başqa, "Nar" şəbəkəsi vasitəsilə "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Kashalata" kafedə çalışan yeniyetmə autizmlı uşaqlar komputer və IT bacarıqlarını inkişaf etdirəcəklər və müxtəlif peşələrə yiyələnmələri üçün internetdə rahatlıqla istifadə edə biləcəklər.

"Nar" bundan əvvəl də birliyin autizm sindromlu uşaqlarına öz dəstəyini göstərib və onların çalışdığı "Kashalata" kafedə atelyeni zəruri olan avadanlıqla təmin edib. Qeyd edək ki, autizm sindromlu uşaqların cəmiyyətə integrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə "Kashalata" kafedə autizmlı yeniyetmə uşaqlar çalışır və müstərilərə özləri xidmet göstərir. "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzi 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan autizm sindromlu uşaqlara təhsil xidməti verir.

Qeyd edək ki, "Nar" xüsusi qayğıya ehtiyacı olan insanları daim diqqətdə saxlayır və onların cəmiyyətə integrasiya olunması istiqamətində müxtəlif addımlar atır. Mobil operatorun həyata keçirdiyi KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

# Ses

## Son səhifə

24 yanvar

## Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq



Bu gün Təl-Əvivdə cüdo üzrə Qran-Pri yarışı start götürürəcək. Azərbaycan Cüdo Federasiyasından verilən məlumatə görə, Qran-Pri yarışlarında ölkəmizi 18 idmançı təmsil edəcək.

Kişilər arasında yarışlarda cüdoçularımız Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov, İbrahim Əliyev (hər ikisi 66 kq), Rüstem Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqı Kokauri və Şahin Qəhrəmanov (hər ikisi 100 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Qızların turnirində isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Buyankşıq Purevsuren (hər ikisi 52 kq), İçinkorloo Munxtsedev (57 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) qüvvələrini sınayacaqlar. "Tokio 2020"yə lisenziya xalları verən turnirə yanvarın 26-da yekun vurulacaq.



## "Neftçi" klubu yunan futbolçu ilə müqavilə bağlayıb

Bakının "Neftçi" klubu yunanıstanlı futbolcu Vanqelis Platellası həyətinə qatıb. Klubun sayında yer alan məlumatə görə, 30 yaşlı yarımmüdafıçı ilə 1,5 illik müqavilə imzalanıb. Yarimmüdafıçı klubun heyətində 11 nömrəli formanı geyinəcək. Sonuncu klubu "OFİ" (2018) olan Platellas Yunanıstanın "Kaliteya", "Ksanti", AEK, "Atromitos" və "Aris" komandalarında da çıxış edib. Qeyd edək ki, Platellas cari mövsümde "OFİ" klubunun heyətində 15 oyunda 2 qolun müəllifi olub.

## Aleksandr Usik 2018-ci ilin ən yaxşı boksçusu seçilib



Dünya Boks Şurası (WBC) ukraynalı Aleksandr Usiki 2018-ci ilin ən yaxşı boksçusu seçib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

2018-ci ildə A.Usik keçirdiyi üç görüşü qələbə ilə başa vurub. Ukraynalı yanvarda Dünya Boks Super Seriyasının (WBSS) yarımfinalında latviyalı Mairis Briedis üzərində qələbə qazanıb. Bokçu iyulda turnirin finalında rusiyalı Murat Qassiyevi möglüb ederek WBSS kubokuna sahib olub. İdmançı Dünyə Boks Şurasının (WBC), Dünyə Boks Təşkilatının (WBO), Dünyə Boks Assosiasiyanın (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) dünya çempionu titullarını qazanıb.

Noyabrda ukraynalı idmançı britaniyalı Toni Belleyle döyüşdə kəmərlərini qorumağı bacarıb. Sekkizinci rəundun ikinci dəqiqəsində Usik rəqibini nokaut edib. Otuz iki yaşlı ukraynalı bokşunun peşəkar rinqdə 16 qələbəsi (12 nokaut) var.

## "Tayson Füri ilə revans Las-Vegasda keçirilə bilər"

Dünya Boks Şurasının (WBC) versiyasında ağır çəkide dünya çempionu Diontey Uaylder Entoni Joshua ilə döyüşlə bağlı heç bir məlumatının olmadığı deyib. AZƏRTAC "Sport.ua"ya istinadla xəber verir ki, Uaylder promouter Eddi Hirnin təklifləri ilə haqqında heç nə eşitmədiyini bildirib: "Çox məşğulam. Doğrudan da heç nə eşitməmişəm. Bizim nə istədiyimizi onlar yaxşı bilirlər. Ne vaxt bizi maraqlandıran təkliflər edəcəklər, o zaman biz cavab verəcəyik". Dünya çempionu Uaylder Tayson Füri ilə revansı barədə də danışıb. "Füri ilə revans? Əlbəttə, indi işlər yaxşı gedir. Göründüyü kimi revans olacaq. Artıq təlimlərə başlamaq üçün hazırlam. Dəqiq tarix olmasa da, döyüşün mayda baş tutacağını düşünürəm. Biz bu işə canımızı və həyatımızı qoyuruk. Şübhəsiz, işimizin yaxşı mükafatlandırılmasını istəyirik. Bəs bizə ən çox pulu harada təklif edəcəklər? Əlbəttə Amerikada. Böyük ehtimalla revans Las-Vegasda baş tutacaq", - deyə D. Uaylder vurğulayıb.

### Baş redaktor:

Bəhruz Quliyev

### Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli  
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.

Şəhadətnamə: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: [ses@sia.az](mailto:ses@sia.az)  
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses"in komputer mərkəzində yığılır, səhifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzərTAC, SIA və AZADINFORM məlumatları  
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 5500